



Birinci vitse-prezidentin yeni köməkçisi kimdir - dosye

yazısı səh.5-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 15 noyabr 2017-ci il Çərşənbə № 237 (6851) Qiyməti 60 qəpik

Gündəm

Ölkə qış rejiminə keçdi - dövlət qurumları hazırdırmı...



Aidiyyəti təşkilatlar problemlər olmayacağını vəd edir və əhalini qaydalara əməl etməyə çağırır

yazısı səh.12-də

Anar Niftəliyev:

"Üsyan etmirəm, Allahdan dözümlü istəyirəm"

yazısı səh.10-da

Leyla Şıxlinskayanın işçilərinin məhkəməsi başlayır

yazısı səh.5-də

"Quska"nın nəinki vahid namizəd, namizəd olmaq yolu da bağlıdır

yazısı səh.6-da

Ölümündən sonra hökm - "Qoca işi" bitdi

yazısı səh.7-də

Nazirlərimizin yerli qəzetçilərə müsahibə verməməsinin səbəbləri

yazısı səh.6-da

Ermənistanda vəziyyət nəzarətdən çıxır - tələbələr orduya getməkdən imtina edir

yazısı səh.9-da

Qarabağ qazilərindən "düşmən başını kəsdinizmi" sualına ilginç cavablar

yazısı səh.13-də

Bakının sahsız itlər problemi: ya güllələnsin, ya da...

yazısı səh.14-də

Livan Hizbullahının gücü nədədir?

yazısı səh.9-da

Qadına qarşı zorakılıqlar əleyhinə elektron bilərəklər - niyə Azərbaycanda da olmasın?

yazısı səh.15-də

"Putin bir bəyanat verdi, Ermənistan sayıq olmalıdır"

PUTİNİN ƏRDOĞANA DEDİYİ BİR SÖZ İRƏVANDA TƏLAŞ YARATDI - TƏFƏRRÜAT

Türkiyə və Rusiya liderlərinin Soçi görüşünün bəzi pərdəarxası; Putinin sözcüsü "hər şey açıqlanmayacaq", deməklə düşmən ölkəni daha böyük şübhəyə salıb; **erməni şərhçi**: "Əgər Ankara-Moskva barışıqı tam miqyasda baş tutubsa, deməli, ermənilər narahat olmalıdır..."




yazısı səh.8-də

"AST Telman" və qardaşları "serial qatil" rolunda -film indi başlayır...

Fransa Telman və Vaqif İsmayılovların təhvil verilməsi üçün Rusiyadan ciddi faktlar istəyəcək; istintaqın qardaşlara qarşı ittihamlarının əsaslı olduğuna xeyli şübhələr var

yazısı səh.7-də



Rafiq Əliyev:
"Ancaq 3-5 nadan hesab edər ki, Rafiq Əliyev niyə pulu götürmədi, ora verdi..."

yazısı səh.4-də



Eldar Mahmudovla bağlı istintaq müəmması

yazısı səh.5-də



Sarkisyanın kritik Moskva səfəri - əsas gözlənti

yazısı səh.11-də



REAL qurultay üçün 7 ünvana müraciət etdi

Respublikaçı Alternativ Partiyasının (REAL) Təşəbbüs Qrupu 1-ci təsis qurultayının keçirilməsi üçün yenidən bir sıra yerlərə müraciət edib. REAL-ın mətbuat xidmətindən modern.az-a verilən məlumata görə, 1-ci təsis qurultayının keçirilməsinə yer ayrılması və kirayələnməsi üçün aşağıdakı qurumlara müraciət edilib:

1. Bakı Şəhər İcra Hakimiyyəti
2. Azərbaycan Dövlət Opera və Balet Teatrı
3. Beynəlxalq Mətbuat Mərkəzi
4. "Pullman Bakı" Oteli
5. "Park Inn" Oteli
6. "Hyatt Regency" Oteli
7. "The Landmark Bakı" Oteli

Məlumatda qeyd edilir ki, Bakı şəhəri Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayına edilən müraciətə də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən heç bir cavab verilməyib.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə edilən müraciətə qurultayın noyabrın 4, 5, 11, 12, 18, 19, 25, 26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsinin mümkün olduğu göstərilib.

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 15, 22, 29 noyabr və 2, 6 və 13 dekabr tarixlərində keçiriləcək.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdolvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. "Şəxsi kabinet"də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Moskva vilayətində azərbaycanlı... azərbaycanlı öldürülmüş

Moskva vilayətində Azərbaycan vətəndaşını öz həmyerlisini qətlə yetirdiyi məlum olub. Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə verilən məlumata görə, noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdü Xanbaba Nərimanov qətlə yetirən şəxs Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdü Fariz Hüseynov olub.

MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis general-mayoru Əkbər Yusifov APA-nın Moskva müxbirinə həmyerlilərimiz arasında baş verən qətl hadisəsinin təfərrüatları barədə danışdı: "Qətlə yetirilən Xanbaba Nərimanov biznes fəaliyyəti ilə məşğul olub. O, Rusiyanın Kaluqa vilayətində qeydiyyatda olub. Qətlə şübhəli bilinən Azərbaycan vətəndaşı Fariz Hüseynov Xanbaba Nərimanovun işçisi olub. Aralarında mübahisə yaranıb. Fariz Xanbabaya bıçaqla xəsarət yetirib. Sonra onun cəsədini avtomobilinə qoyaraq Naro-Fominsk rayonundakı xəstəxananın qarşısına gətirib və oradan qaçıb. Fariz hələ də saxlanılmayıb".

Ə. Yusifov bildirib ki, faktla bağlı cinayət işi açılıb, F. Hüseynovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Əli İnsanov və İlqar Məmmədovla bağlı qərar nə olacaq?

Toğrul Babayev: "İyun ayından Əli İnsanov şikayət verib, lakin..."

Noyabrın 14-də sabiq səhiyyə naziri Əli İnsanovun Ali Məhkəmədə hökmdən verdiyi kassasiya şikayətinə baxılıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda sabiq nazir özünün istəyi ilə iştirak etməyib.

Dövlət ittihamçısı Rizvan Şəmmədov vəsatət qaldırıb. O, icraatında çox iş olduğunu, cinayət materialları ilə tanış olmadığını bildirib. Dövlət ittihamçısının vəsatəti təmin edilib. Məhkəmə prosesi qeyri-müəyyən gündək təxirə salınıb.

Sabiq nazirin digər vəkili Toğrul Babayev "Yeni Müsavat"a bunları dedi: "Məhkəmə dövlət ittihamçısının xahişi əsasında onun vəsatətini təmin etdi. Müdafiə tərəfi olaraq buna etiraz edib bildirdik ki, cinayət işi materialları dedikdə çox da böyük həcmli cinayət işi yoxdur. Etirazlarımızı baxmayaraq, məhkəmə prosesini təxirə saldı. Biz növbəti məhkəmə prosesinin vaxtı ilə bağlı iştirakçılara məlumat verilməməsinə də etiraz etdik. Lakin məhkəməyə sədrlik edən bildirdi ki, təriflərə məhkəmə barədə bildirişlər göndəriləcək. Avropa Konvensiyasının tələblərində göstərilir ki, hər hansı bir işə ağılabatan müddətdə baxılmalıdır. İyun ayından Əli İnsanov şikayət verib, lakin bu vaxta qədər bu işə hələ də baxılmır. İşin dərinliyini bilmediyim üçün prosesin nə



üçün qeyri-müəyyən müddətə təxirə salınması ilə bağlı nəse deyə bilmərəm. Sadəcə, onu bildirə bilərəm ki, bu, düzgün deyil".

Noyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi REAL hərəkətinin həbsdəki sədri İlqar Məmmədovun ikinci ərizəsi üzrə qərarını elan edəcək. İkinci ərizə cinayət işinə baxan Şəki Ağır Cinayətlər və Apelyasiya məhkəmələrində, Ali Məhkəmədə İlqar Məmmədovun hüquqlarının pozulması ilə bağlıdır.

Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsinin İ. Məmmədovla bağlı Azərbaycan hakimiyyətinə verdiyi möhlət bu ayın 29-da bitir. Həmin vaxta qədər vicdan məhbusu ilə bağlı məsələ həllini tapmasa, Nazirlər Komitəsi dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Burada isə Azər-

baycanın Avropa Şurasından çıxarılması məsələsi bir daha gündəmə gələ bilər.

REAL-ın idarə heyətinin üzvü Azər Qasımlı ayın sonuna qədər gözləntilərinin olduğunu söylədi: "Gözləntilərimiz ciddidir, həqiqətən də noyabrın 29-na qədər İlqar Məmmədov azadlığa çıxa bilər. Avropa Şurası Nazirlər Komitəsinin sonuncu qərarı ondan ibarətdir ki, dekabrın 5-nə qədər İlqar Məmmədov azad olunmasa, Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək, sonra da məhkəmənin qərarı gözləniləcək. Noyabrın 16-da qərar verəcək Avropa İnsan Haqları Məhkəməsinə Nazirlər Komitəsinin müraciətini nəzərə alsaq, qurumun Azərbaycanla bağlı verə biləcəyi qərar tezləşə bilər".

□ Cavanshir ABBASLI



ANS-in tezliyində yeni kanal açılacaq

Noyabrın 14-də Milli Televiziya və Radio Şurasının (MTRS) iclası keçirilib.

MTRS-dən verilən xəbərə görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.



Bakıda yağış yağacaq

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişən buludlu olacağı, ararib tutulacağı, bəzi yerlərdə yağış yağacağı, cənub-şərq küləyi əsəcəyi gözlənilir. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu yarımada gecə 10-13°, gündüz 15-18°, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacaq.

Tibbi-meteoroloji proqnozda əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim

tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11°, gündüz 15-20°, dağlarda gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.



İranda zəlzələ nəticəsində ölənlərin sayı 450 nəfəri keçib

Ən çox ölümlər hökumətin tikdirdiyi sosial binalarda olub

Noyabrın 12-də İran-İraq sərhədində baş verən zəlzələnin qurbanlarının sayı artır. 7,3 bal gücündə olan zəlzələnin episentri İraqın Süleymaniyyə şəhərindən 85 km, İranın Sərpöl Zəhab şəhərindən 47 km məsafədə 10 km dərinlikdə olub. Zəlzələ 20 saniyə davam edib və 118 ardıcıl yeraltı təkanlarla müşayiət olunan dağın-tıl son 30 ildə ən dəhşətli təbii fəlakət hesab olunur.

Zəlzələ İraq və İranla yanaşı Türkiyə, körfəz ölkələri və Azərbaycanda da hissə olunub. Ancaq ən çox dağıntı İranın Kirmanşah bölgəsində qeydə alınıb. Təkcə Kirmanşah əyalətində dağıntılar altda qalıb ölənlərin sayı 450 nəfəri keçib. İran mediasının məlumatına görə, 7460 nəfər xəsarət alıb. 12 min ev tamamilə dağılıb. Hazırda 70 min nəfər evsiz var. İraqda isə 9 nəfər zəlzələ zamanı dünyasını dəyişib, onlarla yaralı var.

Artıq Kirmanşah əyalətində axtarış-xilasatmə işləri başa çatıb. İran prezidenti Həsən Ruhani də noyabrın 14-də zəlzələ bölgəsinə səfər edib. Məlum olub ki, zəlzələ zamanı ən çox dağıntının və tələfatın olduğu yer Sərpöl Zahab şəhəri olub. 85 min nəfərin yaşadığı şəhərdə 300 nəfər dünyasını dəyişib. Ölənlərin çoxu hökumətin aşağı təminatlı ailələr üçün tikdiyi sosial evlərdə olub. Özəl binalarda dağıntı az olduğu halda, bu binaların çoxu dağılıb. Həsən Ruhani bu məqama toxunub və özündən öncəki hakimiyyəti tənqid edib.

□ KƏNAN

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib.

AZƏRTAC ttp://azeritag.az/ xəbər verir ki, Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə çıxış edib.

Prezident 25 il əvvəl Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı barədə danışıb: "Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin".

Prezident deyib ki, H.Əliyev Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açıb: "Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cüt-lüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğurdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi kaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gezdirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına



"Özünü müxalifət adlandıran bir dəstə hesab edir ki..."

YAP-ın yaranmasının 25-ci ildönümündə prezident İlham Əliyev müxalifəti sərt tənqid etdi, ölkənin gələcəyinin daha da yaxşı olacağını dedi

böyük təhlükə yaradırdı. Belə olan halda, əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiya yaradıldıqdan sonra bütün cəmiyyətimizdə böyük dəstəyə malik oldu".

YAP sədri deyib ki, bu gün partiya öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir. Hakimiyyətdə olduğu illərdən danışıq dövlət başçısı deyib

ki, H.Əliyevdən sonrakı 14 il ərzində Azərbaycan uğurla, inamla inkişaf edib: "Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən bu gün son 14 il ərzində görülmüş işləri sadalamaq istəmirəm. Görülən işlər göz qabağındadır. Onu deyə bilərəm ki, Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb.

Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Təkcə BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilməyimiz faktını qeyd etmək kifayətdir ki, beynəlxalq aləm görsün Azərbaycana dünya miqyasında nə qədər böyük rəğbət və dəstək var. Bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehti-

mul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq. Daxili siyasətlə bağlı qarşıda duran vəzifələrə gəldikdə, Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir. Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz

edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyətlə belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdır. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyirlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır.

Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalər nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyirlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək.

O ki qaldı bütün azadlıqlara, Azərbaycanda heç bir məhdudiyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurla surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır".

Prezident Dağlıq Qarabağ münafiqəsindən danışarkən deyib ki, Azərbaycan problemin həlli işində həlli prinsiplərin mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Dövlət başçısı ölkəmizin meqalayihələrindən danışdı.

Prezidentlərin Soçi görüşü: Qarabağ niyə yaddan çıxdı?

Ekspert: "Ərdoğan Kreml sahibinin nəbzini yoxlamaq istədi"

"Putin-Ərdoğan görüşündə qeyri-adi heç nə baş vermədi. Gözlənilməli kimi, prioritet mövzular Suriyadakı durum və iki ölkə arasında mövcud olan problemlərin həlli, münasibətlərin daha da inkişaf etdirilməsi yollarının müzakirəsi oldu".

Politoloq Şahin Cəfərli bu fikirləri Türkiyə və Rusiya liderlərinin Soçi görüşünü "Yeni Müsavat"a şərh edərkən bildirdi. Ekspertin sözlərinə görə, bu görüş barədə Azərbaycan ictimaiyyətinə ciddi gözlənti yaradılması yanlış idi: "Əslində bu gözlənti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması əsasında yaranmışdı. Ərdoğan bildirmişdi ki, Putin ciddi şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yönəltse, problemin həllinə nail olmaq mümkündür

və bu məsələni onunla müzakirə edəcək. İki saat on dəqiqə davam edən görüşdən sonra keçirilən mətbuat konfransında Qarabağın adı çəkilmədi". Bunun səbəbində gəldikdə, Ş.Cəfərli qeyd etdi ki, məsələ qapalı danışıqlarda ya gündəmə gəlməyib, ya da ona öləri toxunulub: "Tərəflər həтта bu məsələni müzakirə etmiş olsaydılar belə, heç nə deyilməyəcəkdi. Ötən illərdə Rusiya-Türkiyə dialoqunda zaman-zaman Qarabağ münaqişəsinə toxunulub və Türkiyə tərəfindən bu məsələ qaldırılıb. Soçidə bu mövzuda müzakirə keçirilsəydi, bunu ilk dəfə baş verən sensasiyalı olay kimi qiymətləndirmək doğru olmazdı. İstər Türkiyənin, istərsə də digər dövlətlərin rəhbərləri defələrlə münaqişə barədə mövqelərini

bildiriblər, problemin həllinin zəruriliyini vurğulayıblar, lakin bu cür şəfahi bəyanatların, görüşlərdə bu məsələni qaldırmağın praktik nəticələri olmayıb".

Ş.Cəfərli bir məqama da diqqət çəkdi: "Unutmaq olmaz ki, münaqişənin həlli ilə bağlı ayrıca beynəlxalq format var: ATƏT-in Minsk Qrupu. Nizamlanma prosesi məhz bu format çərçivəsində aparılır və tərəflər hələ ki format dəyişikliyi barədə düşünmür. Azərbaycan haqlı olaraq Minsk Qrupu həmsədrələrinin işindən narazıdır, lakin rəsmi Bakı indiyədək münaqişənin həlli prosesinin başqa formatını və ya beynəlxalq platformanın müstəvisinə keçirilməsi barədə təşəbbüs göstərməyib. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın digər va-

siteçilərdən - Fransa və ABŞ-dan xəbərsiz həll prosesini ikitərəfli əsasda başqa bir dövlətlə aparması mümkün deyil, xüsusən də bu dövlət Ermənistanın, yumşaq desək, soyuq baxdığı Türkiyədir. Üstəlik, Rusiya hazırda Minsk Qrupu üçlüyü arasında qeyri-rəsmi olaraq lider statusundadır, ABŞ və Fransa bu dövlətin həll prosesindəki dominant rolunu qəbul etmiş görünür. Belə bir ağırlığa malik Rusiya inanmıram ki, bu rolunu başqası ilə bölüşməyə razılaşsın".

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana və Ermənistanla görüşlərini səfəri də diqqət çəkir. Politoloq bildirdi ki, Rusiya XİN rəhbərinin Bakı və İrəvana səfəri də Rusiyanın nizamlanma

prosesindəki aparıcı rolunu bir daha təsdiqləyir: "Maraqlıdır ki, Lavrovun səfərindən əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada həmsədrələ görüşəcəklər. Məmmədov və Nalbəndyanın ikitərəfli görüşünün keçirilməsi də mümkündür. Bu görüşlərdən sonra Lavrov Azərbaycan və Ermənistanla səfər edərək prezidentlərlə müzakirə aparacaq. Prosesdə intensivləşmə göz önündədir. Məlum olan məqam budur ki, hazırda əsas müzakirə mövzusu prezidentlərin 2016-cı ilin aprelindən bu yana keçirdikləri 3 görüşdə - Vyana, Sankt-Peterburq və Cenevrədə müzakirə etdikləri məsələlərin həyata keçirilməsidir. Həmin görüşlərin nəticələri əsasında yayılan bəyanatlarda tərəflərin təmas xəttində gərginliyin azaldılması üzrə razılıq əldə etdiyi açıqlanmışdı. Lakin hələlik bu istiqamətdə praktik addımlar atılmır. Lavrov yaqın ki, bu məsələni hər iki dövlət başçısı ilə müzakirə edəcək. Eyni zamanda ehtimal etmək çətin deyil ki, masada münaqişənin həllinə dair konkret təkliflər var. Ola bilsin Lavrov bu təkliflər əsasında bütün həmsədrələrdən hansısa yeni yanaşma, yeni plan ortaya qoyacaq, yaxud ötən müddətdə tərəflərə təqdim olunmuş pla-

nın, ideyaların daha konkret və detallı müzakirəsi aparılacaq. İstənilən halda, həll prosesinin sürətləndiyini söyləyə bilərik. Lakin, təəssüf ki, biz görüşlər, danışıqlar barədə məlumatları hələ də Ermənistan mediasından öyrənirik".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Soçi görüşünü əhəmiyyətli adlandırmaq çətindir: "Ərdoğan Putinlə 4 saat qapalı görüş keçirdi. Mümkündür ki, həmin görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub. Ancaq Putinin bu mövzuda ümumi ifadələr işlətdiyi və dərhal başqa mövzuya keçdiyi ehtimalı yüksəkdir. Kreml sahibi Ərdoğanın dediyi kimi Qarabağ münaqişəsinin həllini sürətləndirəcək əsas şəxs olsa da, bu imkandan yararlanmaq istəmir. Çünki bunun üçün onun irəli sürdüyü şərtlər Azərbaycan üçün ağırdır. Bu şərtlər yerinə yetirilmədən isə Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Ona görə də Türkiyə və Rusiya prezidentləri görüşdən sonra ortaq keçirdikləri mətbuat konfransında Qarabağ haqqında bir kəlmə də demədilər. Demək razılıq yoxdur".

Ötən ay vəfat etmiş böyük azərbaycanlı alim Lütfi Zadənin yaxın dostu, elmi irsinin varisi Rafiq Əliyevlə müsahibəni təqdim edirik:

- Rafiq bəy, yaxın dostunuz Lütfi Zadənin vəfatından sonra sizinlə danışmaq imkanımız olmayıb. Dostunuzun sizə bağışladığı mirasdan imtinaınız haqqında atduğunuz ibrətamiz addım çoxlarına müsbət mənada təsir edib. Hər zaman olduğu kimi, yenə də nümunə göstərdiniz...

- Çox minnətdaram.

- Necə oldu ki, Lütfi Zadənin sizə bağışladığı mirası bağışlamaq qərarını verdiniz? Bu, uzun düşüncələrin məhsulu oldu, yoxsa qəfildən qərar verdiniz ki, belə bir addım atacaqsınız?

- Yox, mən başqa cür də edə bilməzdim. Axı biz bir-birimizi həm də ailəvi tanıyırdıq. Siz bilirsiniz ki, Allah nəfsimi mənə qul eləyib. Mənim pula, şəhvetə, başqa şeyə ehtirasım yoxdur. Digər tərəfdən, Lütfi Zadənin irsini o cür yaşatmaq olar ki, onun əsərləri, nəzəriyyələri davam eləsin. Məsələn, mən fikirləşmişəm ki, Lütfi Zadə haqqında esselər yazılsın, müsabiqələr keçirilsin. Yaxud gənc alimlər bu sahədə işləyirlərsə, xaricdəki konfranslara gedə bilməzlər, onlara dəstək üçün, ya da tələbələri gələcəyin sahəsinə, texnologiyalara cəlb etmək üçün dəstək verə bilək. Vallah, bu, ani, emosional qərar deyildi. Düzdür, informasiya qəfil oldu, yüzdə-yüz qəti mənim xəbərim yox idi bu məsələdən. Amma axı bilirsiniz də, mənim ABŞ-da çıxan kitablarım hamısı qərar qəbul etmə nəzəriyyəsinə həsr olunub. Bu ay 544 səhifəlik kitabım çıxır. Orda da üz qabığımda qəribə bir şey vermişəm, vaxtınız varsa, deyim.

- Əlbəttə, buyurun, lütfən.

- Qaranıq meşədir, yol iki tərəfə haçalanır, bir tərəf it hürəndir, digər tərəf işıq gələn. Bu, bizim köhnə nağıllarda, bir də Ramiz Rövşenin şeirində var. Hansı tərəfə getmək lazımdır? Qeyri-müəyyənlikdir. Bəlkə işıq evin "gözü"dür, ya canavarın gözüdür. İt hürən tərəfdə nə var? Ora gət-sən, nə olar? Yeni mənim son 15-20 ildə işlədiyim qərar qəbul etmə nəzəriyyəsidir. Ona görə də bu, emosional nəzəriyyə deyildi. Fəhmlə gələn qərar da deyildi. Ancaq ani olaraq hesablaya bildim ki, ən düz qərar budur. Oğluna da yazdım ki, bunun 1 dolları da Rafiq Əliyevin özəl ehtiyaclarına istifadə olunmayacaq.

- Bizim insanlar adətən vəsaitin miqdarı haqda xüsusi maraqlanırlar. Sırr deylisə, nə qədər vəsaitdən söhbət gedir?

- Təxminən 15 dəqiqə bundan qabaq başqa bir jurnalist mənim yanımda oturmuşdu, elə ordan çıxdım, maşına oturdum. Həmin sualı verdi. İcazə verin, cavab verməyim.

- Etiraz etmək hüququm yoxdur.

- Professor, Lütfi Zadənin oğluna yazdığınız başqa bir məktub da var: dekabrda nəşr olunacaq kitabdan əldə olunacaq vəsaitdən də imtina



milyoner oğluna yox, bir azərbaycanlı qaçqın, yaxud şəhid ailəsinə vəsiyyət edə bilməzdimi?

- (Gülür) Bu, bir az başqa məsələdir. Qədir Rüstəmovun məsələsinə oxşadı. Bir jurnalist dedim ki, ayıb deyil belə şey yazırsan? Bir dəfə yazılmışdı ki, Lütfi Zadənin ən çox xoşladığı musiqi Qədir Rüstəmovun "Sona bülülləri"dır. Amerika həyatını başa düşmək lazımdır. Amerika həyatı təmiz başqa şeydir.

- Rafiq müəllim, inanın ki, mən sadə azərbaycanlımın

bir şeyi elədim. Amerika həyatı başqadır.

- Maraqlıdır, Lütfi Zadənin oğlu sizin addımlarınıza necə reaksiya verdi?

- Çox yaxşı reaksiya verdi. Mənə məktub yazdı ki, bəs təşəkkür edərəm ki, bu cür edirsiniz, atamın irsi yaşayır. Özü də mənə elə gəlir ancaq 3-5 nədən adam hesab edə ki, ə, Rafiq Əliyev niyə pulu özünə götürmədi, ora verdi? Mənə belə gəlir. O da başa düşdü ki, bu vəsait ancaq Lütfi Zadənin irsini yaşatmaq üçün istifadə olunacaq.

Allahın izni ilə.

- Bəs Lütfi Zadənin sonra Nobel işində sizə dəstək olacaq məşhur isim varmı?

- Onun dəstəyi bilirsiniz necə idi? Həmin komitədə Lütfi Zadə yoxdur. Amma Lütfi Zadə o sahədə Nobel mükafatı almış adamlara məktub yazırdı. İndi bilmərəm, eger layiq olsaq, verəcəklər. Sağlıq olsun...

- Onun oğlu sizə əvvəlki münasibəti saxlayırmı? Maraqlıdır, sizə necə müraciət edir?

- "Əzizim Rafiq". Belə xitab edir. Onun hardasa 66-67 yaş

"Ay Azərbaycan alimləri, oliqarxları, iş adamları..."

Rafiq Əliyev: "Ancaq 3-5 nədən adam hesab edə ki, ə, Rafiq Əliyev niyə pulu özünə götürmədi, ora verdi?"



"Lütfi Zadənin oğlu milyонерdir"

edibsiniz...

- Bəli. Deməli, onun tarixçəsi belədir... Bu boyda bir alim olasan, yeni Nyutonla, Eynşteynlə bir sırada yazdım ki, bunun 1 dolları da Rafiq Əliyevin özəl ehtiyaclarına istifadə olunmayacaq.

- Bizim insanlar adətən vəsaitin miqdarı haqda xüsusi maraqlanırlar. Sırr deylisə, nə qədər vəsaitdən söhbət gedir?

- Təxminən 15 dəqiqə bundan qabaq başqa bir jurnalist mənim yanımda oturmuşdu, elə ordan çıxdım, maşına oturdum. Həmin sualı verdi. İcazə verin, cavab verməyim.

- Etiraz etmək hüququm yoxdur.

- Professor, Lütfi Zadənin oğluna yazdığınız başqa bir məktub da var: dekabrda nəşr olunacaq kitabdan əldə olunacaq vəsaitdən də imtina

miş, bu sahələri iqtisadiyyata, təbabətə, başqa yerlərə tətbiq edənlər yazır, biz redaktor oluruq. Mən də ABŞ-dakı "World Scientific" nəşriyyatı ilə kontrakt bağladım, müqavilənin surətini ona göndərdim, dedim ki, o kitabı dekabrda verəcəyik. Orda olan qonorar da... Demək ürəyində dammışmış, mənə yazmışdı ki, eger bir ekstremal hadisə olsa - deməmişdi ki, dünyamı dəyişsəm - qonoraramı oğlumun adına keçirərsiniz.

- Ata kimi oğluna münasibəti təbii qarşılana bilər. Bəs Lütfi Zadənin oğlunun maddi vəziyyəti necədir?

- Oğlu milyонерdir. Özü təqaüdlər təyin edir, tələbələrə köməklik göstərir. Üstəlik, özü də professorudur.

- Elə isə ortaya belə sual çıxar bilər: Lütfi Zadəni bu vəsaiti

sizə bu yerdə ünvanlayacağı sualı səsəndirdim. Bir sıra hallarda müzakirələr aparılır, hətta oğlunun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlməməsi də suallar doğurdu. Yəqin sizin bu məsələlərə cavabınız var.

- Mənim cavabım odur ki, Amerika həyatını yaşayıb bilmək lazımdır. Amerika həyatı başqadır. Oğlu ehtiyac bilmədi deyil. Bir az əvvəl həmkarınız da bu sualı mənə verdi. Bu suala cavab vermək üçün Amerikada yaşamaq lazımdır. O, 18 yaşından sonra çıxır gedir, 3 il, 5 il, 10 il nə ata görür, nə ana. Orada ailə münasibəti bir az başqadır. Amma oğlu dəfninə qədər nə lazımdırsa, hər bir şeyi elədi, bir övlad kimi vəzifəsini yerinə yetirdi. Amma dedi ki, o basdırılacaq, mən burda hər

"Oğluna da yazdım ki, bunun 1 dolları da Rafiq Əliyevin özəl ehtiyaclarına istifadə olunmayacaq"

- İrsin yaşadılması üçün yetərli vəsaitdirmi? İlk adamlara bəs edəcəkmiz?

- Bilirsiniz, mən istədim ki, eger mümkün olsa, bu yazını bir çağırış kimi vermək lazımdır. Bu, sizdən asılıdır.

- Buyurun, professor.

- Burda əsas söhbət... Təbii ki, onun göndərdiyi miras elə də böyük deyil ki, bu qədər böyük işlərə sərf olunsun. Bezi yazılarda qeyd olunur ki, böyük miqdarda pul mirası qoydu. Sən bilmirsən nə miqdardır. Elə deyil axı. Bu, bir çağırışdır ki, ay Azərbaycan alimləri, oliqarxları, iş adamları, Lütfi Zadənin danışırsınız, yazırsınız... O, ölümü ilə bu torpağa bir möhür vurdu, torpağı şöhrətləndirdi, sən də bir şey elə də, bu Lütfi Zadəni yaşatmaq üçün!

- Professor, yaqın ki, o, sizin Nobel alacağınız günü görməyi çox arzulaırdı. Bizim də hər birimiz o günün arzusundaıyıq. O günə bağlı biza bir müjdəniz varmı?

- (gülür) Allah ona min rəhmət eləsin! O, Finlandiyaya, başqa yerlərə müraciət etmişdi, bu barədə məktublarının surətini mənə göndərirdi. Ora elə bir yerdirdi ki, dünyada heç kim ora təsir edə bilmir. Mən buranı ən obyektiv yer sayıram. Düzdür, sülh sahəsi, ədəbiyyat sahəsində yox, elm sahəsində ədalətli yer sayıram. Lütfi Zadənin mənə axıncı dediyi bu idi ki, Rafiq, bu işə onlar adət etməlidirlər. Bir dəfə, iki dəfə, üç dəfə, adət etməlidirlər. İndi sağlıq olsun,

var. Bir az yaş fərquimiz var.

- Əlaqələr bundan sonra da davam edəcəkmiz?

- Təbii ki. Biz onlarla ailəvi dost olmuşuq. Mənim həyat yoldaşım Fey Zadə ilə çox yaxın rəfiqə olub. Yaş fərqləri böyük idi, amma bir-birinə sim-sar, yaxın idilər. Yeni ailəvi yaxınlığımız olub həmişə, ona görə də bunu unutmaq olmaz ki.

- Allah hər ikisinə rəhmət eləsin! Lütfi Zadənin məzarını ziyarət edirsinizmi?

- Şübhəsiz. Bu günlərdə Ramiz Rövşenlə, Musa Yaqubla danışıdım, hamımız yığışib gedəcəyik məzarı başına.

- Lütfi Zadənin adını daşıyan təşkilatın hədəfləri barədə nə deyə bilərsiniz?

- Bu təşkilatı təxminən 20 il bundan qabaq yaratmışıq. Yəni qanuni yolla, qeydiyyatdan keçirilib. Amma bundan sonra daha da güclənəcək. Çünki onun özü yoxdur, onun irsini yaşatmaq üçün xeyli işlər görəcəyik. Hələ mən düşündüyüm budur. Tələbələr, gənc alimlərlə bağlı düşüncələrim var. Esselər yazılmalıdır və s. Oturub plan tutacağıq.

- Azərbaycan dövləti Lütfi Zadəyə prezident səviyyəsində sahib çıxdı, ən yüksək səviyyədə dəfni təşkil edildi. Ola bilmə ki, sizin bu təşkilatın aparacağı işlərə, tələbələrə, alimlərin dəstəklənməsinə dövlət səviyyəsində də qayğı göstərilir? Siz şəxsən belə münasibəti gözləyirsiniz?

- Vallah, onu deyə bilmərəm. Eləsə, çox yaxşı olar.

□ Elşad PAŞASOY



Hüquqşünasın fikrincə, Eldar Mahmudovun istintaqa çağırılması yeni situasiyanın yaranmasından xəbər verir: "Bununla ya ona xəbərdarlıq edilir, yaxud hansisa proseslərə hazırlıq gedir və bu da ona yönəlik bir mesajdır".

Xatırladaq ki, sabiq nazir ləğv olunmuş MTN-in 7 vəzifəli şəxsinə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə başlanmış cinayət işi üzrə dindirilir. Bundan əlavə, MTN istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vü-



Birinci vitse-prezidentin yeni köməkçisi kimdir?

Gündüz Kərimov İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib. APA-nın məlumatına görə, Gündüz Kərimov Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub. Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb.

Modern.az-ın məlumatına görə, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib.

1994-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.

1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş "Beynəlxalq humanitar hüquq" üzrə müsabiqədə 2-ci yer qazanıb.

2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi" mövzusunda hüquq üzrə fəlsəfi doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-cü il də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.

2002-2010-cu illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində müəllim, 2011 - 2014 -də BDU-nun hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

2014 - cü ildən indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəridir. Bundan başqa, o, 2002-ci ildən hal-hazırədək Baker & McKenzie hüquq şirkətinin Bakı ofisinin baş hüquqşünası, partnyoru, Bakı ofisinin idarəedici partnyorudur (2012-dən).

Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir.

Evlidir, iki övladı var.

2 il əvvəl Eldar Mahmudov vəzifəsindən çıxarılanda belə xəbərlər dolayı ki, sabiq naziri daha yüksək vəzifəyə təyin edəcəklər. Hətta Eldar Mahmudovun baş nazir postuna gətiriləcəyi xəbəri də dolayıdır. Bu xəbər gerçəklənməyə də, ötən ayın son günlərinə qədər bir çoxları E.Mahmudovun yeni vəzifəyə təyinatını gözləməkdə davam edirdilər. Odur ki, sabiq nazirin əleyhinə danışmaqdan çəkinir, "mahmudovçu"ların cinayətlərini xatırlamağı üstün tuturdular.

Ötən ayın sonundan situasiya dəyişib. Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edib qandalladılar. Məhkəmə sabiq nazirin əmisi oğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib Bakı İstintaq Təcridxanasına yolladı. Bunun ardınca 2 il gözlənilən və Eldar Mahmudov üçün yaxşı heç bir perspektiv vəd etməyən proses başladı. Sabiq nazirin özünü də əmisi oğlunun həbsinə təqdimat verən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edib saatlarla dindirir. Artıq E.Mahmudov 3 dəfə dindirilib. 3-5 saat çəkən dindirmələrin sonuncusunda sabiq naziri vaxtilə MTN-də incidilmiş, əsassız olaraq həbs edilən, döyülən, işgəncələrə məruz qalan şəxslərin yaxınları, özləri qarşılaşmışdılar. Eldar Mahmudovun üzünə lənət oxuyan, onu xoş olmayan sözlərə "qonaq" etmişdilər.

Eldar Mahmudovla bağlı müəmma: 'İstintaqda ondan nə soruşulur?'

Hüquqşünas: "Ya ona xəbərdarlıq edilir, ya da hansisa proseslərə hazırlıq gedir"

Görünür, bu gelişmə uzun illər sabiq nazirə qarşı hərəkətsiz qalan zümrəni də yerindən tərpədir. Redaksiyamıza ən müxtəlif mənbələrdən sabiq nazirin əməlləri haqda hüquq-mühafizə orqanlarının qiymət verməli olduqları məlumatlar gəlməkdədir. Bu məlumatlarda sabiq nazirin adı qırmızı xətlə keçir. Maraqlıdır ki, E.Mahmudovun dindiriləcəyi ilə bağlı məlumatlar yenə də xəsisliklə ictimiləşdirilir. Sabiq nazirin istintaqa nə vaxt çağırılacağı haqda məlumat verilmir.

Hüquqşünas Ələsgər Məmmədli gununesi.info-ya açıqlamasında Eldar Mahmudovun həbsini real hesab etmədiyini vurğulayıb. O bildirib ki, sabiq milli təhlükəsizlik nazirinin həbsi onun işdən çıxarıldığı ilk 4-5 ay ərzində baş verə bilər: "Lakin prosesdən bir neçə il keçdikdən sonra Eldar Mahmudovun həbsi bir o qədər real görünür. Çünki "MTN işi" ilə bağlı xeyli şəxsin istintaqa cəlb olunaraq barələrində məhkəmə is-

tintaqının yekunlaşdığını nəzərə alsaq, bu, qeyri-real görünür. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir".

Son günlərdə Eldar Mahmudovun iki dəfə istintaqa cəlb olunaraq ifadə alınmasına gəlmiş isə Ələsgər Məmmədli hesab edir ki, bir şəxs barəsində açılan cinayət işi ilə bağlı bir neçə dəfə istintaqa ifadə vermək üçün çağırılı bilər və bu, təbii haldır: "Onun istintaqa bir neçə dəfə çağırılması Eldar Mahmudovun həbs ediləcəyi demək deyil. Bu barədə proqnoz vermək çətindir. Çünki bu cür məsələlər təkə hüquqi müstəvidə deyil, eyni zamanda siyasi müstəvidə də həllini tapdıqdan sonra qəti qərar verilir. Ona görə ki, Eldar Mahmudov ölkədə əhəmiyyətli bir posta rəhbərlik edib və orada baş verənlərə görə məsuliyyət daşıyıb. Əgər bu şəxs zamanında həbs edilməyib, indi onun istintaqa dəvət edilməsi başqa proseslərdən xəbər verir".

Ələsgər Məmmədli hüquqşünasın fikrincə, Eldar Mahmudovun istintaqa çağırılması yeni situasiyanın yaranmasından xəbər verir: "Bununla ya ona xəbərdarlıq edilir, yaxud hansisa proseslərə hazırlıq gedir və bu da ona yönəlik bir mesajdır".

Xatırladaq ki, sabiq nazir ləğv olunmuş MTN-in 7 vəzifəli şəxsinə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə başlanmış cinayət işi üzrə dindirilir. Bundan əlavə, MTN istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vü-

E.MƏMMƏDƏLİYEV

Leyla Şıxlinskayanın işçilərinin məhkəməsi başlayır

Onlar külli miqdarda vergidən yayınmaqda ittiham edirlər

Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın işçiləri hakim qarşısına çıxarılır. Onlar külli miqdarda vergidən yayınmaqda ittiham edirlər. Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq. Təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və klinikanın daha 3 sabiq işçisi var.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Leyla Şıxlinskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərinin ittiham edir. Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş Prokuror yanında Korruptsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaqın davam etdirilməsi üçün materiallar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi.

İlkin məlumatda klinikadan yayındırılan verginin məbləğinin iki milyon manatdan çox olduğu göstərilirdi. Bu ittihamı da Leyla Şıxlinskaya rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü. Cinayət işi açılan ərəfədə Leyla Şıxlinskaya mətbuata açıqlama vermişdi.

O, keçmiş işçilərini 700 minlik mənimləmədə ittiham etmişdi: "Klinikanın baş mühasibi, kassiri, administratoru və daha 3 nəfər vergidən



yayınaraq külli miqdarda vəsaiti ələ keçirib. Bu işdə mənim heç bir rolum yoxdur. Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər - baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Biliyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib".

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimləmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edirlər.

İ.MURADOV



Almaniyada mühacirətdə olan sabiq deputat Hüseyn Abdullayevin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iddiasını irəli sürməsi onun ətrafında müzakirələri artırıb. Xarici dövətdə yaşayıb Azərbaycanda prezidentlik eşqinə düşən "Qusqa" ləqəbli keçmiş hakimiyyət məmurlarının müxalifətin vahid namizədi ola biləcəyi barədə iddialar səslənir.

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, özünə hörmət edən heç bir qurum Hüseyn Abdullayevi dəstəkləməz: "Son zamanlar müxalif düşərgədə çox təhlükəli və ziyanlı bir ənənə formalaşmışdır. Bu və ya digər səbəbdən hakim komandadan qovulan "vurulmuş" sabiq iqtidar nümayəndələrinə müxalifət çox böyük həvəslə qucaq açır və ona sahiblənir. Bu zaman həmin şəxsin zamanında Azərbaycanın demokratik və iqtisadi inkişafına vurduğu ziyanlar qəti nəzərə alınmır. Hətta belələrinə nəinki qucaq açılır, həm də bunları müxalif düşərgədə minlərlə insanın haqqına girərək ən yaxın başa keçirirlər. Mən illərin müxalifətçilərini tanıyıram ki, mübarizəyə görə həyatını, ailəsini, gələcəyini qurban verib, ancaq onlara münasibət "vurulmuş" məmurlara olan münasibətdən dəfələrlə aşağıdır. Mən hakimiyyət komandasının

da vurulduqdan sonra müxalifət düşərgəsində özlərinə sığınacaq axtaran məmurların qəbullanılmasının tam əleyhinə deyiləm. Bunu nə vicdani baxımdan, nə də siyasi baxımdan doğru hesab edirəm.

T.Abbaslı deyir ki, zamanında Hüseyn Abdullayevin qoçu dəstələrinin qanunsuz və özbaşına təzyiqləri ilə üzləşib: "Hələ 2003-cü il prezident seçkiləri zamanı bizim gənclərə qarşı xüsusi vəhşiliklər və zorbalıqlar edən silahlı quldur dəstəsinin başında duran da məhz Hüseyn Abdullayev idi. İndi belə bir şəxsin gəlib prezidentliyə namizəd olacağını bəyan etməsi rəzalətdən başqa bir şey deyil. Əgər hansısa müxalifət partiyası onun namizədliyini dəstəkləsə, xalqın nəzdində özünə ölüm hökmü kəsmiş sayılır. İnanmıram ki, özünə və üzvlərinə hörmət edən hansısa siyasi quruluş belə bir adamın namizədliyini

"Quska"nın nəinki vahid namizəd, namizəd olmaq yolu da bağlıdır

Tural Abbaslı: "Zamanında hakimiyyətdə tutduğu mövqeyə görə xalqa divan tutmuş "şilləvuranlar..."

Əli Əliyev: "Hansı əclafı edirsən-et, bir müxalifət liderinə rüşvət verməklə indulgensiya ala bilərsən"

dəstəkləyə. Zamanında hakimiyyətdə tutduğu mövqeyə görə xalqa divan tutmuş "şilləvuranlar" indi xalqdan üzr istəmədən və xalqdan oğurladıqları milyonları elə xalq yolunda son qəpiyinə qədər xərcləmədən onlara heç bir isti münasibətdən söhbət belə getməməlidir".

VHP sədri Əli Əliyev bunları düşünür: "Biz bu gün ki mənzərəni 2013-cü ilin prezident seçkilərində də müşahidə etmişdik. Hakimiyyətin daxilindəki vəziyyət elədir ki, əsas mübarizə tərəfləri özlərinə elə zərbə vura bilərlər ki, ikinci dərəcəli sayılan, bu halda şansları yüksək olmayan müxalifət namizədlərindən kimsə önə çıxa, seçkinin taleyini həll edə bilər. Bu baxımdan müxalifət düşərgəsindəki prosesləri də ciddi öymək lazımdır. 2018-ci il seçkilərində

namizədliyini siyasi baxımdan elan etmiş ilk namizəd mənəm. Digər namizədlər- Tural Abbaslı, Rəsul Quliyev, İsa Qəmbər, Fuad Əliyev xronoloji ardıcılıqla sonradan kampa-niyaya qoşulublar. Təbii ki, bu siyahı son deyil. Namizədlər arasında ölkə daxilində olmayan, mühacir həyatı yaşayan 2 nəfər var- Rəsul Quliyev və Hüseyn Abdullayev. Onların son illər hakimiyyət əleyhinə apardığı ardıcıl fəaliyyəti təqdir edirəm. Hər 2 şəxs bugünkü iqtidarın təşəkkülündə yaxından və bilavasitə iştirak edib, saraydaxili mübarizədə məğlub olduqlarından mühacirət etməyə məcbur olublar. Hesab edirəm ki, bu baxımdan hər iki namizəd düz yoldadır. Fikrimcə, siyasət etimad və bacarıq sənətidir. Əgər həm Quliyev, həm də Abdullayev YAP-ın nə istədiyini hesabla-

madan prosesdə iştirakçı olublarsa, deməli, naşı və bacarıqsızdırlar. Yox, əgər bu siyasətin başında bilərəkdən durublarsa, deməli, yumşaq desək, yanlış yolda olublar. Belə siyasi keçmişə malik olmuş şəxsləri iqtidara qarşı mübarizəsini alqışlayır, lakin müxalifət adına vahid, şanslı və digər epitetlərlə xarakterizə olunan statuslarda olmasının olunan statuslarda olmasının qəti əleyhinəyəm. Onlar özləri də bu iddiada olmalı deyillər. Çünki əvvəldə söylədiklərim o qədər ciddi yanlışlardır ki, bunun günahını uzun illər yuyub qurtarmaq mümkün deyil".

Partiya sədri, ümumiyyətlə, müxalifət daxilində bir etik normativlərin olmasının tərəfdədir: "Əqidə seçimində ciddi yanlışla yol vermiş, əqidəsinə "qarnı" üçün xilaf çıxmış, bir düşərgədə olaraq digərini aşağılamış, sonradan söydükləri-

nin yanında deyil, "başında" yer almasını düzgün saymıram. Təəssüf ki, belə praktika genişdir. Bu yanlışın da müəllifləri, təəssüf ki, müxalifət liderlərinin bəziləridir. Onə o şəxs çıxa bilər ki, onun siyasi keçmiş təmiz, reputasiyası bulaşmamış olsun. Siyasi olaraq maddi baxımdan qanunquluların olimpdə olmaq haqqı olmalıdır. Onların siyasi transferi mümkün sayılmalı, lakin yuxarı başda olmaları yolverilməzdir. Bu, cəmiyyətdə psixoloji travma yaradır. Onda cəmiyyət düşünə bilər ki, hansı əclafı edirsən-et, oğurladığın, talan etdiyin pul müqabilində bir müxalifət liderinə rüşvət verməklə, indulgensiya (günaha görə müvəqqəti cəzalardan azad olam -red.) ala bilərsən. Belə nümunələr cəmiyyəti poza bilər".

□ Cavansir ABBASLI

Məmurlar mətbuatla birbaşa təmasda maraqlı deyil-səbəblər

Azərbaycan mediası məmurlarla təmas problemi yaşamaqdadır. İctimai maraq kəsb edən hansısa bir mövzuda nazirləri, komitə, agentlik rəhbərlərini danışdırmaq müşkül bir iş çevrilir. Hansı quruma üz tuturuq, ən yaxşı halda mətbuat xidmətinin rəhbəri sualları yazılı götürəcək, ən tezi 1 həftəyə onları cavablandıracaq. Bir çox qurumların mətbuat katibləri isə heç bunu da etmirlər.

Əvvəllər müxtəlif qurumlar tərəfindən azı ildə bir dəfə hesabat xarakterli mətbuat konfransları keçirilir, jurnalistlər onları maraqlandıran sualları birbaşa nazirlərə, yaxud digər rəhbər şəxslərə verə bildirdilər. Yaxud belə imkan hakim Yeni Azərbaycan Partiyasının qərargahında yaradıldı: burada müntəzəm olaraq rəhbər şəxslərin jurnalistlərlə canlı ünsiyyəti üçün imkan yaradan konfranslar təşkil edilirdi. Lakin neçə illərdir jurnalistlər bu imkandan da məhrum olublar.

Milli Məclisə akkreditasiya olmuş həmkarlarımızın dediyinə görə, daha büdcə müzakirələri günlərində parlamente

Media rəhbərləri bundan daha çox məmurların zərər çəkdiyini deyirlər

gələn məmurlar da jurnalistlərin olduğu tərəflərdən keçirlər - iclas zalına arxa qapıdan gəlib, oradan da gedirlər.

Bu şəraitdə jurnalistlərin hansısa nazir, komitə sədri və ya digər rəhbər şəxsə təmas imkanını yalnız açıq havada keçirilən kütləvi tədbirlər zamanı yaranır.

Məmurları mediadan uzaq salan nədir? Bu vəziyyətin hər iki tərəf üçün hansı təsirləri var?

Parlament Jurnalistlər Birliyinin sədri, modern.az saytının rəhbəri **Elşad Eyvazlı** hesab edir ki, ayrı-ayrı dövlət qurumlarının rəhbərlərinin mətbuatdan yayınması həm media üçün, həm də həmin qurumun özü üçün zərərli: "Nəticədə hər iki tərəf itirir. Məncə, məhz buna görədir ki, dedi-qodu, yanlış-doğru baş alıb gedir. Məsələn, elə məmurlar var ki, fəaliyyətləri, gördükləri işlər pozit-

vidir. Sadəcə, görülən işlərin cəmiyyətə çatdırılmasında maraqlı görünmürlər. Ola bilsin ki, öz işlərini yerinə yetirə bilməyən nazirlər, komitə rəhbərləri onlara "yaxşı baxmayacaq" kimi yanaşmalardan ehtiyat edirlər. Sanki bizdə bir məmur-jurnalist qəbul edilməzliyi var. Amma o məmur da, o jurnalist də Azərbaycan vətəndaşıdır. Onlardan hər birinin mənfəi işi ümumi Azərbaycan üçün zərərli. Başqa tərəfdən, məmur elə bilir ki, vətəni jurnalistdən daha çox sevdir. Jurnalist də elə düşünür ki, vətəni yalnız jurnalistlər sevdir. Bu da yanlış yanaşmadır."

Birlik rəhbərinin fikrincə, görülən işlərin cəmiyyətə çatdırılması, neqativ halları aradan qaldırılması, dedi-qodu, yalan məlumatların yayılmaması üçün mütləq dövlət qurumlarının rəhbərləri jurnalistlərdən yayınmamalı, mətbuat katibləri-

ni mediadan uzaq tutmamalıdır. E.Eyvazlı deyir ki, hər halda bir jurnalist təşkilatının, bir saytın rəhbəri kimi hakim partiyada əvvəlki ənənələrin bərpə olunmasını çox istəyir.

"Azadinform" İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev Azərbaycanda vəzifə sahiblərinin medianın qarşısında hesabat vermək ənənəsinin olmamasından təəssüfləndiyini bildirir: "Əlbəttə, bu vəziyyət xoşagəlməz deyil və bir çox sualların cavabsız qalması ilə nəticələnir. Biz yalnız nazirlər və komitə sədrlərinin tədbirdən-tədbirə ayaqüstü açıqlamaları ilə kifayətlənirik, bu da yetərli deyil. Bunun səbəbi nədirsə mətbuatla bağlı deyil, düşünürəm ki, qurumların rəhbərləri maraqlı deyillər."

Agentlik rəhbərinin fikrincə, çox yaxşı olardı ki, hər ay nazirlər və komitə sədrləri bü-



tün jurnalistlər üçün açıq olan məkanların birində medianın qarşısına çıxsınlar: "Belə olan halda onlar həm təmsil etdikləri qurumların gördüyü işləri cəmiyyətə çatdırmış olarlar, həm də jurnalistləri maraqlandıran suallara cavab verərlər. Bütün hallarda qazanan tərəf yəni həmin qurumlar və onların rəhbərləri olacaq. Bununla da haqlarında yayılmış olacaq hər hansı qeyri-dəqiq informasiyaların qarşısı alınacaq".

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirir ki, partiya qərargahında konfransların təşkili zamanın götürülməsi, six məmur-jurnalist ünsiyyətinin qurulması məqsədi daşıyırdı. Həm də bu tədbirlər təbliğat xarakterli idi. Müəyyən müddətdən sonra

biz gördük ki, artıq məqsədimizə nail olmuşuq, dövlət strukturlarının birinci şəxslərinin kütləvi informasiya vasitələri ilə münasibətləri tam şəffafdır, açıqdır, mövcud baryerləri aradan qaldıra bilmişik, qərara gəldik ki, belə tədbirlərə ehtiyac qalmayıb".

H.Paşayev onu da bildirdi ki, YAP qərargahında konfranslar kimi tədbirləri bərpə etməyi planlaşdırmırlar.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə deyir ki, onlar jurnalistlərin də iştirakı ilə çoxsaylı tədbirlər təşkil edirlər. Bu tədbirlərdə nazirliyin müxtəlif vəzifəli şəxsləri, bir çoxunda isə nazir Şahin Mustafayev özü iştirak edir, jurnalistləri maraqlandıran sualları cavablandırır. Buna görə də A.Əliyev təmsil etdiyi qurumun rəhbərliyi ilə jurnalistlər arasında ünsiyyət probleminin olmadığı qənaətinə gəlir.

□ Dünya SAKIT

Məlum olduğu kimi, ötən həftə Moskvanın Basman Rayon Məhkəməsi "AST" Şirkətlər Qrupunun qurucusu, daha çox bağlanmış "Çerkizov" bazarının sahibi kimi tanınan Telman İsmayılov ("AST Telman") barəsində qiyabi həbs qərarı verib. Bundan sonra o, beynəlxalq axtarışa verilib.

İki gün əvvəl isə "AST Telman"ın qardaşı Vaqif İsmayılov barəsində də beynəlxalq axtarışa verildiği məlum olub. Rusiya mediası yazır ki, o, Rusiya Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah saxlamaq maddələri ilə ittiham olunur.

Bundan başqa, istintaq hesab edir ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin keçmiş zabiti Vaqif İsmayılov güc strukturlarındakı vəzifəsindən istifadə edərək ailə biznesinin qeyri-qanuni işlərini gizlədib. Məlumdur ki, V.İsmayılov uzun müddət Rusiya DİN-də etnik zəmində olan cinayətkarlıqla mübarizə bölməsinə rəhbərlik edib.

Qeyd olunur ki, V.İsmayılov 2016-cı ilin payızında istintaqdan yayılır. Ona qarşı ittihamlar 15 il köməkçi işləmiş Sergey Qavryuşinin istintaqa ifadəsindən sonra ciddiləşib. Qavryuşin İsmayılov qardaşlarına "kölçələri" qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Əvvəl istintaqçılar V.İsmayılovun Rusiyada olduğunun güman ediblər və axtarışlar bu ölkədə aparılıb. Amma sonra məlum olub ki, Vaqif qardaşının yanında Türkiyədədir. Onların yayın sonunadək "Mardan Palace"də olduqları bildirilir.

"AST Telman" və qardaşlarının "serial qatil" hekayəti-film indi başlayır...

Fransa Telman və Vaqif İsmayılovların təhvil verilməsi üçün Rusiyadan ciddi faktlar istəyəcək; istintaqın qardaşlara qarşı ittihamlarının əsaslı olduğuna isə xeyli şübhələr var



Amma son məlumatlara görə, Türkiyə hakimiyətinin onları Rusiyaya təhvil verə biləcəyindən ehtiyatlanaraq Fransaya sığınblar. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, qətlə suçlanan iş adamı bir neçə aydır ki, Rusiyaya getməmiş. "Bu, məhz həbs təhlükəsi ilə bağlı idi" deyən mənbələr T.İsmayılovun hətta İsraildə olduğunu iddia edirlər. Vəkil isə deyir ki, müvəkkili heç vaxt gizlənməyib. "Onu heç kim heç yere çağırmaıy. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib", - deyər o bildirib.

Yada salmaq ki, İsmayılov qardaşlarından biri Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlanaraq həbs edilib. Belə ki, onların şəriki ticarət kompleksi olub. Sonradan şəriki biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kerimova iddia olunur ki, guya "AST Telman" bu günlərdə azadlığa buraxılmış "qanuni oğru" Nadir



fən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

T.İsmayılov üzə çıxmıdıca, onun barəsində hər ötən gün yeni ittihamlar yer alır. T.İsmayılov indi də ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Cənayevin ("Lənkəranski") qətlində günahlandırılır. Rusiya KİV-ləri "Rövşən Lənkəranski"nin böyük rezonans doğurmuş qətlində Telman İsmayılovun adının hallandığını yazır. İddia olunur ki, guya "AST Telman" bu günlərdə azadlığa buraxılmış "qanuni oğru" Nadir

Səlifovun ("Lotu Quli") qardaşı Namiq Səlifov vasitəsilə killərlərə "Rövşən Lənkəranski"nin yeri barədə məlumat verib. "Rövşən Lənkəranski"nin qətlinin üstü açılmayıb və bu cinayətdə "Lotu Quli"nin əlinin olduğu da sübuta yetirilməyib. İkinci bir tərəfdən, "Lənkəranski" ilə T.İsmayılov dost olublar və onların birgə şəkilləri də var. Kriminal dairələrə və "Rövşən Lənkəranski"yə yaxın, adlarının çəkilməsini istəməyən mənbələr də "Sputnik Azərbaycan"a deyiblər ki, T.İsmayılovun kriminal avtoritetin aradan götürülməsində əli ola

bilməsi uydurmadır. "Hamı bilir ki, Telman İsmayılov "Rövşən Lənkəranski" ilə yaxın olub. Bu dostluğun əlaməti olaraq İsmayılov "Mardan Palace"dakı nömrələrdən birini pulsuz olaraq "qanuni oğru" və onun adamlarının sərəncamına vermişdi. Və onlar orada yaşayırdılar", deyər mənbə bildirib.

Virtualaz.org "Mash" teleqram-kanalına istinadən xəbər verir ki, istintaqın əlində olan materiallara görə, Telman İsmayılov Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin prorektoru Mixail Bodinin qətlə yetirilməsində də şübhəli bilinir. Daha bir qətl ittihamı isə müğənni Avraam Russo ilə bağlıdır. Bildirilir ki, T.İsmayılov müğənniyə prodüserlik edmiş. Sonralar T.İsmayılov müğənninin korporativ məclislərdən qazandığı pulları prodüserindən gizlətdiyini öyrənib və onu aradan götürməyi əmr edib. Bu planın həyata keçməsinə isə killerlərin zərərli adətləri mane olub - kokainin artıq dozəsindən özünə gələ bilməyən qatil atəş açarkən səhvə yol verib.

Beləliklə, vaxtilə Rusiyanın biznes və siyasi elitasında tanınmış simalar olar İsmayılov qardaşları bir ölkənin hüquq sistemi ilə qarşı-qarşıya gəlib. Ehtimal etmək olar ki, Rusiya rəsmi olaraq Fransaya İsmayılovların ekstradisiyası üçün müraciət etsin. Fransa isə bu ittihamların sübutu üçün konkret faktlar istəyəcək. İstintaqın qardaşlara qarşı ittihamlarının əsaslı olduğuna isə xeyli şübhələr var.

□ "YM"

Ölümündən sonra hökm-"Qoca işi" bitdi

Kriminal avtoritetlə həbsdən qaçan Əli Ağamiyə 18 il həbs cəzası verildi; öldürülən Etibar Məmmədova isə...

Qaçan məhbuslardan "Qoca" ləqəbli Etibar Məmmədovun cəzası məlum olub. Musavat.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin cinayət kollegiyası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında proses başa çatıb. Hökmə əsasən Əli Ağami 18 il, Məhəmməd Heydərov 18 il, Tahir Məlikov 18 il, Əfsər İbrahimov 18 il cəza alıb. Təqsirləndirilənlərin hər biri cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Qaçdıqdan bir neçə gün sonra əməliyyat zamanı müqavimət göstərərək öldürülən Etibar Məmmədov ("Qoca") ilə bağlı isə cəzasız ittiham hökmü çıxarılıb.

Qeyd edək ki, 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə "Krtıy Elvin" adı ilə tanınır.

Bildirik ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir



Əli Ağami



Etibar Məmmədov

yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçmışdılar.

Vəzifə borclarını lazımlıca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə

orqanlarından xaric edilib, taborun 2-ci konvoy böliüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü böliüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifələrdən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric ediliblər, Penitensiar Xidmətin bir çox digər aidiy-

yəti məsul işçiləri də ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci və 311-ci (rüşvət alma) maddələri nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar və barələrində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, "Qoca" ləqəbli Etibar Məmmədov əməliyyat zamanı öldürülüb. Ə.Ağami isə sağ ələ keçirilib.

□ İ.MURADOV



Şamaxıda ağır cinayətin üstü açıldı

Şamaxı rayonunda törədilən müəmmal qətlin üstü açılıb. APA-nın yerli bürosunun xəbərinə görə, noyabrın 13-də Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdü Bağirova Badam Abdulləli qızını öldürən şəxsin kimliyi məlum olub. Məlumatla görə, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağirovun birinci arvadı ilə nikahından olan oğlu 1957-ci il təvəllüdü Bağirov Rəhim Hacı törədib.

O, qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətinə köhnə su quyusuna atıb. Meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb. Badam Bağirova Hacı Bağirovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Hacı Bağirov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayıb. Mərhum Badam Bağirovanın övladı iki gün əvvəl məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib. Ötən gün axşam saatlarında Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağirovanın meyitini yaşadığı evin həyətinə köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı Rayon Şöbəsinə təhvil veriblər.

Qətl törədən Rəhim Bağirov saxlanılaraq istintaqa təhvil verilib. O, 8 il məhkumluq həyatı yaşayıb və bu yaxınlarda həbsxanadan çıxmışdı.



Fındıqlı köşə

Zamin Hacı
 zaminhaci@gmail.com

Deyir, 100 tona yaxın fındığımızı Avropa sınırından (sərhəd yerinə sınır yazmağı təklif edirik, çox qəşəng sözdür, çünki bizdə nə qədər adam sərhəddə sınıbdır - ya başqa ölkəyə həsrətlə baxaraq, ya da başqa ölkədən tutulub gözəl zindanımıza gətirilərkən) geri qaytarıblar. Bunun 20 tonu Polşada, qalan 80 tonu isə İtaliyada brak çıxarılbır. Elə yaxşı oldu İtalyanlara, dünya çempionatına vəsiqə qazana bilmədilər. Azərbaycan fındığından yesələr qazanardılar.

Bəs fındığımızda səhv tapılmasının səbəbi nədir? Açıq, biz bir az da bu prosedura öyrəncəli olmuşuq, çünki vaxtaşırı Qərb bizdə səhv tutur. Gah deyirlər, sizdə insan haqları pozulur, gah deyirlər, küçə itlərini öldürsünüz. Birdən seçkiyə ilişirlər, birdən seçkinin olmamasına. Hamısı da ağzını açıb kürü yaxmacı istəyir. Bilmirsən dərdləri-azarları nədir. Ya kürünü, neftini-qazını apar, rəhmətlik Cəlal əmi demişkən, almısan mandatını səsinə kəs, ya da tənqid elə. Bunun ikisi bir arada olmaz. İndi də bu fındıq tənqidi ortaya çıxıbır. O kinoda deyilən kimi, bir azdan gəlib papağımızı istəyəcəklər. Hərçənd, deyəsən bunu çoxdan istəyirlər, tələb var, kişinin kişi ilə, arvadın arvad ilə evlənməyinə icazə verək. Ta başa düşmərlər ki, biz hələ kişi-arvad münasibətlərini yoluna qoymağa çalışırıq, bu düzəlsin qurtarsın, bəlkə o birinə keçdik. İndiki halda günəşin gəlin bəyi, yəznə bacanağı, qaynata baldızı... baltalayır. Nəşə, uzun temadır. Qayıdaq fındıqların yanına.

Sən demə, bizim fındıqlarda kif göbələyi adlı zərərli maddə varmış, xərçəng xəstəliyi yaradırmış, Avropada qadağan imiş və sairə. Necə nərmənazik millətdirlər... Biz neçə əsrlərdir bu fındığı bəs necə yeyirik? Ölən də yoxdur. Düzdür, arada kimsə o dünyaya gedir, ancaq bu da taleyin, qismətin işidir. Lap hesab edək fındıqlarımız kəndər və qüssədən kifləndir, nəmlənibdir. Lakin bunun da xərçəng xəstəliyi yaratmasını iddia etmək nankorluqdur. Hələ dünyada xərçəngin dəqiq səbəbi tapılmayıb, nə oldu, o da gəldi elə bizim fındıqdan çıxdı? Ancaq firənglərin fındığımızı iradı bununla bitməyibdir. Bir də deyirlər fındığınızın kalibri 13-15-dən azdır.

Doğrusu, mənim fındıq elmindən o qədər dərin bilgilərim yoxdur. Hərçənd, ilk fındıq tingini avropalılara biz müsəlmanların verdiyini eramızdan önce yaşamış böyük alim İbn Qulqul Əbu Filfil cənablarının "Bərəkəti-fındıq-nəbatati-zındıq" elmi risaləsindən oxumuşam. O cümlədən, İranda bir meşə var, cəmi bir fındıqdan ibarətdir. Həmçinin, vaxtaşırı bizim Balakən-Zaqatala bölgəsində fındıq üzərindən "Allah" yazıları tapılır, bu da bitkinin müqəddəsliyinə dəlalət etməkdədir. Ancaq bu qədər elm və helmlə yenə bu 13-15 kalibr söhbətini qanmadım. Bəlkə demək istəyirlər kim bu fındığı yesə... Nəşə, temanı çox uzatmayaq. Mənə elə gəlir, bunlar fındığı sındırıb içini ölçürlər, 13-15 də nəşə millimetr söhbətidir. Gör dünyada nə qədər bekar adamlar vardır. Gəlib ölkəmizin inkişafına baxmaqdan, Yasamal-Ət bazarı yolunda quraşdırılan müasir işıq dirəklərindən zövq almaqdansa fındıq ölçürlər. Sındırıb yemək lazımdır, xətkəş əlində fındıqların başına dolansın bir də görərsən həyat keçib gedibdir, sən isə hələ ölçürsən.

Sözləyişi, bu temada bir pritça da var. Deyir, bir gün bir ayı meşədə zoğal ağacı görür. Oturur dibində, fikirləşir ki, keşiyini çəkim, zoğal yetişəndə təkə özüm yeyərəm. Günlər ötür, başqa bir ayı ordan keçəndə bunu görür, deyir nə durmusan, keşikçi ayımız söhbəti danışır. O biri ayı gülür, deyir, ay səfeh, sən burda keşik çəkən müddətdə fındıq, qarağat, albalı yetişdi, hamısından yedim, indi də gedirəm mağarada qış yuxusunda yatmağa, sən isə zoğalı gözləyərək acından ölürsən.

Hərçənd, bu pritçanın bizim temaya dəxli çox az idi, ancaq siz özünüzi elə aparın, guya nəşə dəhşət ağıllı bir əhvalat oxudunuz. Öncədən təşəkkür edirik.

"Putin bir bəyanat verdi, Ermənistan sayıq olmalıdır"

Rusiya və Türkiyə prezidentləri arasında qısa zamanda 6-cı görüş də yekunlaşdı. 5 saat çəkən budəfəki Soçi görüşü isə mühüm özəlliyi ilə yadda qaldı. Belə ki, 2015-ci ildəki məlum təyərə insidentindən sonra korlanmış ikitərəfli əlaqələrin tamamilən bərpa edildiyi bəlli oldu. Bura Türkiyə və Rusiya arasında ticari əlaqələrin övvəlki axara qayıtması və viza rejimlərinin götürülməsi də daxildir.

Bu xüsusda Putinin "Ankara və Moskva ikitərəfli əlaqələri praktik olaraq tam bərpa edib - həm də təhlükəsizlik sferasında" fikri diqqət çəkməyə bilməz. Türkiyə-Rusiya münasibətlərinin qaydaya düşməsi və dinamik inkişafda olması, prezidentlərin intensiv şəxsi təmasları ("Putin dünya liderləri arasında ən çox Ərdoğanla görüşür" - Rusiya KİV-ləri) isə təbii ki, ilk növbədə işğalçı Ermənistanı rahatsız edir.

Doğrudur, liderlər birgə mətbuat konfransında Dağlıq Qarabağ mövzusunda da toxunduqlarını söyləmədilər. Ancaq o da var ki, Putinin mətbuat katibi Dmitri Peskov 5 saatlıq görüşdə müzakirə edilən heç də bütün məsələlər haqda açıqlama verilməyəcəyini deyib. Sitat: "İkitərəfli danışıqlarda daha mürəkkəb məsələlər müzakirə olunub. Lakin bu barədə açıqlama verilməyəcək".

İstisna deyil ki, həmin "mürəkkəb məsələlər" sırasına həlli uzanan Dağlıq Qarabağ konfliktinə də var. Bu yerdə yada salmaq ki, səfər öncəsi Ərdoğan rusiyalı həmkarı ilə görüşdə Qarabağ mövzusunda da toxunmaq fikrində olduğunu söyləmişdi. Daha maraqlısı odur ki, məhz bu görüşdən sonra xəbər yayılıb ki, 6 gün sonra - noyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana səfər edəcək.

Bütün hallarda Putinlə Ərdoğanın adicə intensivləşən şəxsi təmasları, iki böyük dövlət arasında ciddi heç bir problemin qalmamasının bəyan olunması Azərbaycanın köklü maraqları baxımından da önəmlidir. Çünki, hər necə olmasa, belə təmaslar və isti əlaqələr, o sırada şəxsi əlaqələr Türkiyə rəhbərliyinin Moskvaya təsir imkanlarını getdikcə artırır ki, azaltmır. Ankaranın Moskva yanında sözükeçiriliyi isə Bakının da sözükeçiriliyi deməkdir - o cümlədən mürəkkəb Dağlıq Qarabağ məsələsində.

Təsadüfi deyil ki, Kreml başçısının yuxarıdakı açıqlaması işğalçı Ermənistanı da təlaşla qarşılanıb. Bu xüsusda 1 in.am saytının siyasi şərhçisi Musa Mikaelyanın məqaləsi diqqət çəkir. Musavat.com-un məlumatına görə, "Putin bir bəyanat verdi, Ermənistan sayıq olmalıdır" sərlövəli məqalədə o, bütövlükdə erməni ekspert camiasının ovqatını və narahatlığını ifadə edərək yazır: "Rusiya prezidenti Vladimir Putin Soçidə Ərdoğanla görüşdən sonra bildirdi ki, Rusiya-Türkiyə münasibətləri, artıq



Putinin Ərdoğana dediyi bir söz İrəvanda niyə təlaş yaratdı

Türkiyə və Rusiya liderlərinin Soçi görüşünün bəzi pərdəarxası; Kremlin sözcüsü "hər şey açıqlanmayacaq", deməklə düşmən ölkəni daha böyük şübhəyə salıb; **erməni şərhçi:** "Əgər Ankara-Moskva barışıqı tam miqyasda baş tutubsa, deməli, ermənilər narahat olmalıdır..."

təhlükəsizlik sferası da daxil, bütün sahələr üzrə hərtərəfli və tam miqyasda bərpa edilib. İndiyədək əlaqələrin bərpasını "hərtərəfli" adlandırmaqdan ötrü nə çatışmırdı və ya Ərdoğan Soçidə nəyi tamamlayıb və əlavə edib, əlbəttə ki, söyləmək çətindir. Ancaq tarixi prezidentlərə əsasən demək olar ki, əgər Rusiya-Türkiyə münasibətləri hərtərəfli, dolğundursa, o zaman ermənilərin daha böyük ehtiyatlılıq və sayıqlıq göstərməsinə əsas var... Sözsüz ki, indiki dövrdə birmənalı şəkildə tarixi prezidentləri rəhbər tutmaq doğru olmazdı, amma istənilən halda Rusiya ilə Türkiyə arasında tam miqyaslı barış o anlama gəlir ki, ermənilik də öz sayıqlığı sahəsində tam miqyaslılıq nümayiş etdirməlidir - ələlxüsus Putin təhlükəsizlik sahəsində danışırsa".

Göründüyü kimi, erməni ekspert Ankara-Moskva əlaqələrini və onların inkişafını erməni xalqının köklü maraqlarına tam zidd, faktiki, təhlükə hesab edir. Bu təlaş da, təbii ki, ən əvvəl işğalçı ölkənin bölgədəki pozucu rolundan və onun Rusiya üçün məşə rolunda çıxış

eləməsindən qaynaqlanır. Hər necə olmasa, həm Türkiyə, həm də Ankara rəsmiləri dəfələrlə bəyan ediblər ki, iki ölkənin əməkdaşlığı, hətta hərbi əməkdaşlığı ("S-400" zenit-raket sistemlərinin Türkiyə satılması da daxil) üçüncü ölkəyə qarşı yönəlməyib. Türkiyənin ali rəsmi şəxsləri isə üstəlik, dönə-dönə bildiriblər ki, Ermənistanın hətta işğal altındakı bir neçə rayonu qeyd-şərtsiz azad eləməsi kifayətdir ki, bölgədə onun da iştirakı ilə iqtisadi çiçəklənməyə başlasın. Bundan artıq nə deyilməlidir ki?

Amma görün Mikaelyan nə deyir: "Məsələ ondadır ki, Türkiyə üçün təhlükəsizlik mövzusu erməni məsələsini də özündə ehtiva edir. Öz növbəsində erməni məsələsi təkə "genosid"-in (dirnaqlar bizimdir - red.) tanınmasını yox, bir sıra başqa komponentləri, o sırada Dağlıq Qarabağ konfliktini və bütövlükdə erməni dövlətçiliyi məsələsini ehtiva edir. Deməli, təşəvvürə gətirmək olar ki, Ankara təhlükəsizliyin bu hissəsi ilə bağlı Moskvadan nə gözləyir, əgər tərəflər arasında barış deyildiyi kimi, həqiqətən tam şəkildə baş tutubsa".

Erməni şərhçi ardınca yazıb: "Bu gün (dünən - red.) Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcəklər. Bu görüş faktiki surətdə Putin-Ərdoğan görüşünün ardınca baş tutacaq - hansı görüşdə ki, tərəflər arasında barışıq, təhlükəsizlik sferası da daxil, "tam həcmdə" reallaşsın. Görüş eyni zamanda Serj Sərkisyanın Moskva səfəri və Putinlə təması öncəsinə təsadüf edəcək. Hər şeydən göründüyü kimi, Edvard Nalbənyanın həmsədrlərlə təması Putin-Ərdoğan görüşü ilə Putin-Sərkisyan görüşü arasında özünəməxsus körpü və birləşdirici həlqə rolunu oynayacaq".

Beləliklə, Ərdoğanla Putinin 5 saatlıq Soçi görüşünün nəticələrini Azərbaycan kontekstində daha real təşəvvür etmək üçün Putin-Sərkisyan görüşünün nəticələrini və hətta Rusiyanın erməni kökəni baş diplomatı Lavrovun Bakı və İrəvana səfərini gözləmək lazım gələcək.

□ Siyasət şöbəsi

Həftənin ilk günündən etibarən işğalçı Ermənistanda başlayan tələbə aksiyaları yeni mərhələyə adlayıb. Tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə qarşı etirazlarını dayandırmaq niyyətində olmadıqlarını noyabrın 14-də start verdikləri aclıq aksiyası ilə də nümayiş etdiriblər.



Qeyd edək ki, tələbələrin möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsi noyabrın 14-17-si arası parlamentin plenar iclasının müzakirəsinə çıxarılaçaq. Oktyabrın 27-də o, artıq 1-ci oxunuşda qəbul edilib. Bununla belə, 5-ci gündür davam edən etirazlar müəyyən nəticə də verib. Belə ki, musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinin müavini Artan Zakaryan deyib ki, qanun layihəsinə bəzi düzəlişlər edilib. Həmin düzəlişlərə görə, yeni qanun müstəsna istedadlı olan tələbələrə şamil olunmayaçaq. Yeni onların möhlət hüququ saxlanacaq. Tələbələr isə bunu yetərli saymırlar.

Ötən gün İrəvan Dövlət Universitetinin informatika və tətbiqi riyaziyyat fakültəsinin binası qarşısında tələbələr oturaq aksiyaya qərar verib.

Onlar bununla fakültənin auditoriyalarından birində qərarını bağlayaraq aclıq aksiyasına başlayan yoldaşlarına dəstək veriblər. Məlumatla görə, aksiyaya dəstək verənlərin sıraları getdikcə genişlənir. Belə ki, İrəvan Dövlət Konservatoriyasının onlarla tələbəsi də oturaq aksiyaya qoşulduğunu bəyan edib.

Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq sazişini imzalamağa hazırlaşdığı ərəfədə ölkədə başlayan aksiyalar təsadüfə bənzəmir. Hesab olunur ki, işğalçı ölkədə hansısa qüvvələr İrəvanı Avropaya inteqrasiya xəttindən uzaqlaşdırmaq üçün hərəkətə keçib və hərbi xidmət haqqında qanuna etiraz əslinə bəhanədir.

Yeri gəlmişkən, düşmən ordusunda da acınacaqlı vəziyyətin hökm sürdüyünə dair növbəti məlumatlar yayılıb.

Ermənistanda vəziyyət nəzarətdən çıxır - tələbələr orduya getməkdən imtina edir

İşğalçı ölkədə gərginliyin artması Azərbaycan üçün əlavə şans yaradır; politoloq: "Erməni xalqı seçim imkanını 1999-cu ildə itirib"

Belə ki, təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhən öz hərbi hissələrini bombalayılar. Ölənlər və yaralananlar barədə hər hansı məlumat verilməyə də, hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib.

Bu arada işğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb. Azvision.az <http://www.azvision.az/xəbər-verir-ki-ermənistan-tərəfindən-işğal-edilən-madagiz-yaşayış-məntəqəsində-döyüş-mövqeyində-xidmət-edən-iki-ermənistanlı-hərbi-qulluqçu-odlu-silahdan-açılan-atış-nəticəsində-yaralanıb.-İctimai-yətdən-gizlətmək-məqsədilə-hadisənin-səbəblərini-qərar-gah-zabitləri-özləri-araşdırırlar.>

İşğalçı ölkədə baş verən-

lərin səbəbləri barədə müxtəlif fikirlər var. Hesab olunur ki, Ermənistanda gərginliyin yaranması, vəziyyətin nəzarətdən çıxması Azərbaycana torpaqlarını azad etmək şansı yaradır.

Politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat"a bildirdi ki, Ermənistanda sosial gərginlik heç vaxt səngiməyib: "Proseslərdən asılı olaraq aktiv, yaxud passiv faza da olub. Ötən illərdən fərqli olaraq hazırda Ermənistanda prosesləri siyasi müstəvidə irəli apara biləcək real qüvvə yoxdur. Belə gərginliklər isə adətən hakimiyyətdaxili qüvvələr arasındakı rəqabətdən qaynaqlanır. 1999-cu ildə Ermənistan parlamentində baş verən qətləmədən sonra bu ölkədə Moskvanın iradəsindən kənar mövqə sərgiləyə biləcək qüvvə qalmayıb. Erməni

xalqı seçim imkanını 1999-cu ildə itirib və yaxın perspektivdə bu imkanın bərpa oluna biləcəyi real görünür".

E.Mirzəbəyli 2018-ci il aprelin 9-da Ermənistan prezidentinin səlahiyyət müddətinin başa çatacağını xatırladı: "Ermənistan konstitusiyasına edilən dəyişikliyə əsasən, prezidenti parlament seçəcək və Sərkisyan da bu seçkidə iştirak edə bilməyəcək. Onun hakimiyyətə qalmasının yeganə yolu baş nazir kürsüsünə sahiblənməkdir. Ermənistanda keçirilən aksiyalarda sosial şüarların səsləndirilməsi və əsasən hökumətin və baş nazir Karen Karapetyanın hədəfə alınması Sərkisyanın əsas rəqibindən xilas olmağa çalışdığı ehtimalını yaradır. Qənaətimə görə, Ermənistanda baş verən son aksiyalar idarə olunan aksiyalardır".

Bu vəziyyətin Azərbaycan üçün nə dərəcədə faydalı olub-olmadığına gəldikdə isə, politoloq bunları söylədi: "Kimsəyə sırr deyil ki, Azərbaycanın hərbi potensialı nəinki Qarabağı, hətta Ermənistanın özünü belə hərbi-cinayətkar xuntadan xilas etmək üçün yetərlidir. Əgər mövcud realiaqlar əsasında Ermənistan cəmiyyəti seçim etmək imkanında olsaydı, şübhəsiz ki, Azərbaycanın ən minimal təzyiqindən sonra münafiqənin həlli istiqamətində ciddi addımların atıldığını şahidi olardı. Lakin münafiqənin həll edilməməsinə aparıcı mövqedə dayanan güc mərkəzi var. Bu güc mərkəzi və onun oyuncaq rejimi münafiqənin indiki vəziyyətdə - nə hərbi, nə də sülh - vəziyyətində qalmasını istəyir".

□ Cavid TURAN

Livan Hizbullahının gücü və imkanları

Noyabrın 4-də Səudiyyə Ərəbistanına qaçaraq orada istefa verən Livan baş naziri Saad Həriri ölkəsində özünə qarşı təhlükə hiss etdiyini deyib. Daha sonra Livan təhlükəsizlik orqanları onun açıqlamasını təkzib etsələr də, məlum oldu ki, Həriri xarici ölkə kəşfiyyatları tərəfindən xəbərdarlıq alıb. Livanın istefa vermiş baş naziri birbaşa olmasa da, özünə qarşı təhlükəni Hizbullah Hərəkətindən gözlədiyinə işarə edib.

Hizbullahın baş katibi Həsən Nəsrullah bu ittihamları rədd edib və Həririnin təzyiqlə altında Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən istefaya məcbur edildiyini bildirib. Ancaq baş nazirin Hizbullahı hədəf göstərməsi bu təşkilatın Livanda və bütövlükdə Yaxın Şərqdəki rolu ilə bağlı sualları yenidən gündəmə gətirib.

Qeyd edək ki, hazırda Livanda əsas siyasi təşkilatlardan biri olan Hizbullah hazırda 128 nəfərlik Livan parlamentində 12 deputat yeri ilə təmsil

Saad Həririnin qorxduğu təşkilata İranla yanaşı, Avropa, Latin Amerikasına ölkələrindən də maliyyə gəlir

olunur. Bundan başqa Livan Mili Bərabərlik hökumətində 30 nəfərlik Nazirlər Kabinetində Hizbullah 2 nazir portfeli ilə təmsil olunur. Ancaq, təbii ki, dünyada Hizbullah siyasi hərəkətdən daha çox hərbi güc kimi tanınır. Bunun da müəyyən qədər əsası var.

Livanda 1975-ci ildə başlayıb 15 il davam edən və 1990-cı ildə Taif (Səudiyyə Ərəbistanı - K.R.) anlaşması başa çatana qədər müharibəsindən sonra əldə olunmuş razılaşmaya əsasən, bu ölkədə dövlətin rəsmi silahlı qüvvələrindən sonra hərbi güc saxlamaq hüququ, sadəcə, Hizbullahı tanıyır. Çünki qruplaşma əsasən ölkənin cənubunda, İsrail sərhədlərində fəaliyyət göstərir və hərbi gücü əsasən İsrailə qarşıdır. Ancaq bununla belə Hizbullahın "səsi" 1990-cı illərin əvvəllərində Balkan müharibəsində, İraqda, Yəməndə və nəhayət, Suriyada eşidilib. Hizbullah hərbi təlimatçıları bu bölgələrdə aktiv fəaliyyət göstərərək, Yəməndə, İraqda eyni adlı silahlı müqavimət qruplarının yaradılmasında yaxından iştirak edib. 2013-cü ilin aprelinde Hizbullah Suriyanın Quseyr şəhərinə (Livanla sərhədə yaxın bölgədə - K.R.) hücum edib və ilk dəfə Suriya



hökuməti üsyançılar qarşısında məhz onda qələbə qazanıb. Bununla da bütövlükdə savaşın gedişatı dəyişib, hazırda da Hizbullah Suriyada aktivdir.

Ümumiyyətlə, Hizbullahın silahlı gücü və təcrübəsi Yaxın Şərqdə ən güclülər sırasındadır. Hətta 2014-cü ildə İsrail ordusunun baş qərargah rəisi Qantz Hizbullahın

dünyanın ən güclü 7-ci ordusuna çevrildiyini bildirmişdi.

Hizbullah (ərəbcədə - Allahın partiyası) 1982-ci ildə İsrailin Beyrutu işğal etdiyi dövrdə yaranıb. Bir qrup şie gənc müqavimətçi tərəfindən yaradılıb.

Hizbullahın yarandığı gündən bu yana 3 rəhbəri olub. Birinci baş katib Şeyx Rəqib Hərb, ikinci lideri Seyid Abbas Musəvi olub. Hərəkətin sayca üçüncü lideri Seyid Həsən Nəsrullahdır. 1960-cı il təvəllüdü Seyid Həsən Nəsrullah ilahiyyatçıdır. Livanda, Nəcəfdə və qısa müddətdə İranda dini təhsil alıb. 1992-ci ildə Seyid Abbas Musəvinin öldürülməsindən sonra Hizbullahın baş katibi seçilib. 1997-ci ildə 17 yaşlı oğlu Hadi Nəsrullah İsrail ordusu ilə toqquşmada öldürülüb.

İran tərəfindən maliyyə və silah alan Hizbullahın hazırda 150 min (2006-cı ildə 33 min - K.R.) raketinin olduğu və raketlərin böyük qisminin İsrail ərazisinə vurmağa qadir olduğu bildirilir. Bunların arasında 45 km məsafəyə uçan Fəcr-4, 75 km məsafəli Fəcr-5 və 200 km məsafəyə uça bilən "Zelzal-2" raketləri var. Bu raketlərin əksəriyyəti İran istehsalıdır. Ancaq indi bu silahlar Suriya və Livan ərazisində istehsal olunur. Bundan başqa, 2006-cı il saşında Hizbullah İsrailin Livan sahillərində reydlər keçirən döyüş gəmisi C-802 tipli

Çin istehsalı raketlə vurdu. Eləcə də İsrailin ağır "Merkaava" tanklarını Rusiya istehsalı müasir raket əleyhinə sistemlərlə vurmaları Hizbullahın yalnız İran silahları deyil, eləcə də Rusiya və Çindən də silahlar aldığı sübut edir.

Bəzi mənbələrə görə, hazırda Hizbullahın yüksək peşəkarlığa və döyüş təcrübəsinə sahib 20 min döyüşçüsü var. Ancaq bu barədə dəqiq rəqəm demək çətindir. Silahlı qüvvələrə yanaşı, Livanda Hizbullahın 8 xəstəxanası, 24 klinikası, 32 məktəb və digər yardım fondları, ictimai və sosial quruluşları var. Hazırda Hizbullahı İranla yanaşı, Avropa, Latin Amerikasına ölkələrindən də maliyyə gəlir. Təşkilatın Latin Amerikasına, Afrikada bir sıra ölkələrlə, o cümlədən Rusiya ilə əlaqələri var.

Qərbi ölkələri - ABŞ, Kanada, İsrail, Avstraliya, Səudiyyə Ərəbistanı kimi bir sıra ölkələr Hizbullahı terrorçu təşkilat kimi tanıyır. 1983-cü ildə Hizbullah silahlıları ABŞ-ın Beyrutdakı səfirliyinə hücum edib. Bu zaman, 17-si ABŞ vətəndaşı olmaqla, 63 nəfər ölüb. Yəne həmin il Beyrutdakı ABŞ Hərbi Dəniz piyadalarının bazasına hücum təşkil edən Hizbullah silahlıları 241 amerikalı əsgərin ölümünə səbəb olub. ABŞ Hizbullah liderlərinin və təşkilata yardım edən qurumlara sanksiyalar təşkil edir.

□ Kənan RÖVŞƏNOĞLU

Həmkarların ad günü olanda sevinc hissi ilə yanaşı, qərribə bir hüzn də çökür insanın içinə. "Köhnə nəsil jurnalistləri" dediyimiz çevrə yavaş-yavaş gənclikdən yaşlılığa doğru addımlayır. Uğurları, sevincləri, kədərləri ilə həm də.

Axar.az saytının redaktoru Anar Niftəliyev də "4"ləri qoşalayanda" bənzər hissi yaşadığı. Həmkarlarımızın yaşının üstünə yaş, təcrübəsinin üstünə də təcrübə gəlir... Eyni zamanda həyatın da sınaqlarından çıxırlar. Məni bir az ağır söhbətin gözləyəcəyini bildirdim öncədən. Çünki Anar bəy sıradan tale, sıradan jurnalist həyatı yaşanlardan deyil mənimçün. Xüsusən də həyatının son bir neçə ili gözümüzün qabağında, kədərli film səhnələri kimi yaşanmış... İtki, daha çox güc, unutmaq üçün daha çox iş, əmək, zəhmət...

- Anar bəy, oxuculara arayıb olsun deyə bildirim ki, müsahibə üçün vədələşib bir araya gəlməmiş çətin oldu. Məlum oldu ki, siz də həyatını kompüter arxasında keçirənlərdən, saytın nəzarətini bir dəqiqə belə olsun buraxa bilməyən redaktorlardansınız, Sıxılmırsız belə həyat tərzindən? Necə deyirlər, fəsilələr və həyatları pəncərədən seyr etmək yormur sizi?

- Əksər redaktorların həyatını kompüter arxasında keçirməsi oxucuya hörmətdən, peşə sevgisindən, bir az da məcburiyyətdən qaynaqlanır. Məncə, saytın bütün materiallarına gün ərzində bir şəxs mütləq nəzarət etməlidir, yoxsa təkrarlar və ya eyni xəbərin fərqli təqdimatı, yanlışlar qaçılmaz olur. Mənim təsəvvürüm isə bunun fərqli səbəbi də var...

Sıxılmağa gəlincə, əlbəttə, bəzən çox yorucu və bezici olur. Fəsilələri və həyatı heç pəncərədən də seyr edə bilmirik: bir də ayılırsan ki, həftə, hətta ayın necə keçdiyini görməmişən. Bəzən, ümumiyyətlə, baş götürüb qaçmaq istəyir-sən...

- Üstəgəl, artıq ünsiyyəti də sosial şəbəkə, telefon vasitəsilə daha çox həyata keçirməyə çalışırıq. İnsan amili azalır, texniki vasitələr ön plana çıxır. Vaxt qıtlığı yaşayan meqapolis insanı olaraq bu durumdan məmnunsuz, yoxsa 10-15 il öncənin dostluqlarını, ünsiyyətlərini özləyirsiniz?

- Əslində sosial şəbəkə üzərindən təmaslar işimizi təkcə asanlaşdırmayıb, həm də ünsiyyəti qoruyub saxlamağımıza imkan yaradıb. Yoxsa bu gərgin iş rejimində, ümumiyyətlə, əlaqə çox zəif olardı. Təbii ki, canlı ünsiyyət tamamilə fərqli aura yaradır. Tolstoya xəbər edirlər ki, telefon kaşf olunub, dahi yazar da deyir ki, mən heç vaxt ondan istifadə etməyəm. Səbəbini də belə izah edir ki, mən dediyim sözün qarşı tərəfdə hansı reaksiya doğurduğunu üz cizgilərindən müşahidə etməsəm, həmsöhbət olmarım. İnsanın ünsiyyəti təkcə dediyi və ya yazdığı sözlə olmur ki! Hətta mütəxəssislərin iddiasına görə, sözlər fikrin 7-15 faizini ifadə edir,

"Üsyan etməirəm, Allahdan dözümlü istəyirəm"

Anar Niftəliyev: "Xatirələr həddən artıq çoxdur, onları daşımaq asan deyil"



"İntihar üçün 50, yaşamaq üçün 51 səbəb tapmaq olur"

gerisini "mimikalar" deyər ümumiləşdirdiyimiz göz, üz, bədən dili danışır. Həm də canlı ünsiyyətdə auraların təması var. Yeni canlı ünsiyyəti heç nə əvəz etməz və mən də darıxıram çox zaman o ünsiyyətlər üçün. Ancaq indi ürəyim evdə qalır, işdən dərhal sonra evdə olmaq öhdəliyimi tale yazıb, buna mütləq əməl etməliyəm. Etməsəm, özümü bağışlamaram.

- 44 yaş... "Güzgü" rəqəm deyirlər buna... Bəs həyatınızda hər şey güzgü kimidir? Aydın, təmiz...

- Şəffaf yaşamışam hər zaman, həyatım göz önündə olub-sevgim də, nifrətim də, kədərim də... Həyatımda ört-basdır etməyə istədiyim heç nə yoxdur, zəif, gizlədə bilmərəm. Ancaq xatirələr həddən artıq çoxdur, onları daşımaq asan deyil, ona görə bacardıqca bu "güzgü" baxmamağa çalışıram.

- Bu yaşınızda gəldiyiniz yerdən, olduğunuz nöqtədən razısınız?

- Çox böyük və əhatəli cavab istəyən sualdır... Uğurlar da, uğursuzluqlar da ötürür, biz yalnız mövcud olduğumuzu göstərmək üçün çalışırıq: məşinı yüksək sürətlə idarə edən də, qaydaları pozan da, axına qarşı üzən də - hamı yaşadığını nümayiş etdirmək istəyir. Diqqət edirsinizsə, azacıq fürsət tapan kimi, getdiyimiz-gördüyümüz yerin dadını çıxarmaq, gözəllikdən zövq almaq əvəzinə, dərhal bir "mənzərəli yerə" fotomuzu çəkib paylaşırıq. "Mən varam, mən mövcudam, mən burdayam" eqosudur, özünüifadə formasıdır. Biz isə "xəbər daşımaqla" özümüzü ifadə edirik və bu bütün günümüzü, şüurlu fəaliyyətimizi əhatə edir. Bu baxımdan gəldiyimiz yer də, olduğumuz nöqtə də özümüzü ifadə etdiyimiz yerdir - əvvəl necə idi, indi də elədir və yaqın bundan sonra da elə olacaq. 40-dan sonra başqa sənət öyrənməzlər ki?

- O gün həmkarım Jalə Müttəlimova 2000-ci illər jurnalistlərini "bizim uşaqlar" adlandırdı öz yazısında. İllər sürətlə keçdi və biz birdən yaşlı jurnalistlərə çevrildik. Amma bununla belə, yeni mediada təmsil olunur, dövrün tələbləri ilə ayaqlaşmağa çalışırıq. Yenə də bir araya gələndə "bizim dönəm" jurnalistikasının daha güclü, daha gözəl olduğunu etiraf edirik çoxumuz. Razısız mənimlə?

- Birmənalı və heç bir tərəddüd etmədən razıyam. Çox vaxt "bizim nəsil" deyirəm öz uşaqlarımıza. Bizim nəsil çox çətinliklərdən keçdi, indiki gənclik istəsə belə, bizim yaşadığımızı yaşaya bilməz. Daha aktiv həyat idi, öyrənməyə daha çox zaman, müzakirə etməyə daha çox mövzu vardı,

zaman yetişdirdi bizim nəslə. Diqqət edirsinizsə, hazırda da medianın aparıcı qüvvəsi bizim nəsilədir. Bizim nəsil çox doğmadır mənə: hansı qəzətdə, hansı saytda olmaları önəmli deyil, özümü onların yanında hiss edirəm, gücüm çatdıqca dəstək olmağa çalışıram və

"İşdən dərhal sonra evdə olmaq öhdəliyimi tale yazıb, buna mütləq əməl etməliyəm. Etməsəm, özümü bağışlamaram"

onlardan da dəstək görərdim. Əksəriyyəti ilə illərdir görüşə bilmirik, ancaq fərq etməz: oxuyuram onları, paylaşırıram, hətta statuslarına qədər diqqət edirəm. Bu, təkcə təəssübkeşlik deyil, həm də onların uzun illərin təcrübəsindən doğan gərəklili fikirlərinin cəmiyyətə çatmasına dəstək olmaqdır, o ismarıqları bölüşməkdir.

- Xəbər gün ərzində "maşın-maşın" gəlir saytlara az qala. Dəniz misali, seç seçə bilirsinizsə. Bəs bu çoxluq bir redaktor, bir oxucu olaraq sizi qane edirmi? Doyursunuzmu? O xəbərlərin içində öl-kəmizi görə bilirsinizmi?

- Doğrudanmı zaman və

İş-güc hər şeyin dərmanıdır? Siz bu iki nəsnənin sayəsində itkilərinizi, kədərlərinizi xəfflədə bildiniz?

- Əgər sən bir qolun, ya ayağın kəsilibsə, ilk günlər dəhşətə gəlirsən, ancaq zamanla qolsuz, ayaqsız yaşamağa alışırsan. Yəni zaman heç nəyi unudurmur, heç nəyi qaytarmır və əvəz etmir, dərdi azaltmır, sadəcə, o ağrıni daşımağa öyrəşirsən. İş-güc o ağrıni unutmaq üçün deyil, onu unutmaq mümkün deyil, sadəcə, sanki əlil arabasıdır, o ağrı ilə yaşamaq vasitəsidir. Özüne qapılan kimi, düşünməyə fürsət olan kimi hər şey dəyişir. İş-güc o "güzgüyə" baxmağa mane olan əsas vasitədir. Həm də mənim söykənəcək yerim - iki dünya gözəlim var və bunlara görə Allahıma çox minnətdaram.

- Həyat sizə qarşı ədalətsiz davrandı... hissənə tez-tezmi qapılırsız? Yoxsa tale deyib, keçirsiniz?

- Desəm ki, qəti elə düşünmürəm, yalan demiş olaram. Əlbəttə, günün müəyyən anlarında o hiss sənə adamı. "Niyyə belə olmalı idi, mən bunu haqq etmirdim" sualına cavab tapacaq, bunları düşünməyəcək səviyyədə müdrik deyiləm. Ancaq üsyan etməirəm, Allahdan dözümlü istəyirəm. Bu dünyada heç nə səbəbsiz olmur, hər şeyi nizamlayan var. O ayrı məsələ ki, biz o nizama nə qədər dərk və ya hiss edirik. Təsəllim də az deyil - dostlarım var, məni anlayan kiçik çevrəm, ən ağır günlərimdə yanımda olan həmkarlarım var. Allah məni kimsəsiz də qoymayıb axı - şükürlər olsun, iki gözəl qızım, doğmalarım... Doğrudur, mənim öz dünyam artıq yoxdur, ancaq elə onlar mənim dünyamdır, o fidanlar öz dünyalarını, hələ ki, mənsiz təsəvvür etmərlər. Yeni sığındığım dünyam onlardır. Necə deyirlər, intihar

üçün 50, yaşamaq üçün 51 səbəb tapmaq olur. Və əlbəttə ki, tale... Orta əsrlərdə "qəderilər" deyər bir tərifət məşhur idi. Hər dərdən düşünürəm ki, 25 il öncə onlar haqda məlumatı da təsadüfən öyrənməmişəm, yaqın. Tale 20 sentyabrda hazırlayırmış məni.

- Nə gözləyirsiniz gələcək günlərdən, saatlardan... Çox şablon çıxmasın, amma... Ən böyük arzunuz nədir?

- Qızlarım ağıllı, təhsilli, xoşbəxt olsun, ata-analarının tale-yini yaşamasınlar və Elnarə xanımın yanına üzəgə gedim... Ən böyük arzum budur.

□ Sevinc TELMANQIZI

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Bu gün Ermənistan prezidenti Serj Sərkisyan Moskva səfərinə gedəcək. Səfərin motivi Rusiyada "Ermənistan mədəniyyət günləri"nin açılışı olsa da, şübhəsiz ki, əsas hədəf Sərkisyanın Rusiya lideri Vladimir Putinlə görüşüb son dəfə "saat əqrəbləri"ni tutuşdurmaq olacaq. Buna dələlət edən bir neçə mühüm detal var. Biri odur ki, Sərkisyan Moskva müdafiə naziri, özünün inandığı adamlardan biri olan Vigen Sərkisyanla gedir. İkincisi, bu, Avropa Birliyinin 24 noyabr Brüssel sammiti ərəfəsində onun Putinlə son məşvərət-məsləhəti olacaq - hansı sammitə ki, Sərkisyan da qatılmağa və təşkilatla Ermənistan arasında çərçivə sazişi imzalamağa hazırlaşır.



Sərkisyanın başqa bir qayğısı, gələcək ilin aprelində parlament üsul-idarəyə keçiddən sonra yeni baş nazir postunu tutmaq üçün Kremlin "döbrö"sünü almaq, indiki baş nazir, Rusiyanın adamı sayılan Karen Karapetyanı "bort arxasında" qoymağıdır.

Bundan əlavə, Putinlə görüş Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla təmasdan cəmi iki gün sonraya təsadüf edəcək ki, bu da az əhəmiyyət kəsb etmir. Nəhayət, Sərkisyan-Putin görüşünü qaçılmaz edən başqa bir detal bu ərəfə-

də işğalçı ölkədən və Rusiyadan yan keçən Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsi ilə forpost ölkənin nəqliyyat blokadasının daha da güclənməsi perspektivi ilə bağlıdır. Təbii ki, əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ məsələsi olacaq.

Bəs, Moskva müzakirələri nə kimi nəticələr verəcək?

Hələlik konkret fikir söyləmək çətin olsa da, bir şeyi əminliklə demək olar ki, Sərkisyan hər şeydən öncə ölkə daxilində öz siyasi dayaqlarını möhkəmlətmək üçün də



Sərkisyanın kritik Moskva səfəri - əsas gözlənti

Bu gün işğalçı ölkənin başçısı Rusiyaya gedir; Ermənistan prezidentinin səfəri həssas bir dönəmə təsadüf edir; rəsmi İrəvan çıxılmazda: Ermənistanı daha böyük sosial sarsıntılar gözləyir, çünki...

Moskvadan qarantlar almağa çalışacaq. Yeri gəlmişkən, son vaxtlar İrəvanda tələbə gənclərin etiraz aksiyaları genişlənməkdədir. Onlar hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan yeni qanun layihəsinə qarşıdır. Qanun layihəsi 14-17 noyabr arası parlamentdə müzakirə ediləcək. Hakimiyyət bu qanunu qəbul etməyə zorundadır, ona görə ki, işğalçı orduya çağırışçı problemi yaşayır.

Bu arada Ermənistanın Statistika Xidməti ölkədə əhalinin son 15 ildə 228,7 min nəfər azaldığını açıqlayıb. Qeyd edək ki, həmin dövr əsasən Köçəryan-Sərkisyan cütliyyətinin prezidentliyi dövrünə təsadüf edir. Bu, əlbəttə ki, 1998-ci ildə Ermənistanda hakimiyyəti çevriliş yolu ilə ələ keçirmiş cinayətkar "Qarabağ klani"nin öz xalqına vurduğu ciddi zərbələrdən biridir.

Çünki əhali boş yerə Ermənistanı tərk etmir. Ona görə kütləvi köç baş verib və indi də davam edir ki, ölkədə normal dolanışqı üçün şərtlər, normal qazanc yerləri yoxdur. Xüsusən də gənc əhali üçün. Bu da ona görə qeyri-mümkün olub ki, Ermənistan "Qarabağ klani"nin siyasəti üzündən hə-

lə də blokada şəraitindədir.

Üstəgəl, müharibənin bərpa olmaq qorxusu, sabaha inamsızlıq daima erməni xalqının başı üzərində "Domokl qılıncı" kimi asılıb. Artıq əhalinin hakim rejimin boş vədlərinə, o cümlədən Qarabağla bağlı verdiyi vədlərə heç bir inamı qalmayıb. Bu vədlər çin olsaydı, 19 ildə olardı. Bundan əlavə, onsuz da kəsad olan büdcənin 1/3-ni həll olunmamış Qarabağ ixtilafına görə hərbi xərclərə yönəltmək zərurəti acınacaqlı durumu daha fəlakətli edir.

"Görülən kosmetik tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin 40 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır". Bunu Axar.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Ermənistan əhalisinin ölkəni kütləvi surətdə tərk etməsi artıq Dağlıq Qarabağ problemi boyda həlli müşkül məsələyə çevrilib.

"Ermənistan bu gün özünü təcrid vəziyyətinə salıb. Ermənistan əhalisi artıq bu durumun dəyişməsinə ümid bəsləmir, ona görə də yeganə çıxış yolunu ölkədən köçməkdə görür. Serj Sərkisyanın bu istiqamətdəki çağırışları cəmiyyətdə, sadəcə, gülüş do-

ğurur. Çünki birincisi, ermənilər öz ölkələrində yaşamaq istəməzlər, ikincisi isə, ailədə uşaqların sayı getdikcə azalır. Yeganə çıxış yolu Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsidir. Bu isə baş verməyəcək. Ancaq bu, o demək deyil ki, İrəvan bu prosesdən itkisiz çıxacaq. Ermənistanı qarşıda böyük sosial partlayışlar gözləyir. Əhalinin bir hissəsi köçsə də, yerdə qalanlar üçün iş yeri tapılmır. Büdcənin az qala, 25 faizi hərbi xərclərə sərf olunur. Bu situasiyada Ermənistanın yenidən qarışacağını əminliklə söyləyə bilərik. İndiki hakimiyyət elə bilir ki, vəziyyətə nəzarət edə biləcək, yaxud da hansısa bir möcüzə nəticəsində Ermənistan xilas olacaq. Ancaq Serj Sərkisyan və onun komandasından problemin həlli istiqamətində ciddi addımlar gözləməyə dəyməz. Bu fonda Ermənistanı heç Rusiya da xilas edə bilməyəcək", - deyərək deputat əlavə edib.

Əlbəttə, nə qədər deyilsə də ki, İrəvan Rusiyadan asılıdır, onun təlimatları ilə hərəkət etmək zorundadır, enində-sonunda erməni xalqının taleyi ilə bağlı əsas qərarı

məhz o, verməlidir, Kreml yox. Bu qərar da müstəsna olaraq Dağlıq Qarabağ məsələsinin həllinə yekun yanaşmanı özündə ehtiva etməlidir.

Aydın məsələdir ki, əgər indiki yanaşma davam edəcəksə, "Qarabağ klani"nin hakimiyyəti bitməyəcək, demək, erməni xalqının faciələri də bitməyəcək, onu daha ağır faciələr gözləyir və erməniləri doğrudan da, heç Rusiya da xilas edə bilməyəcək. Çünki, bur rus məsələsində deyildiyi kimi, "suda batmaqda olanın problemi öncə suda batmaqda olanın problemidir".

Yeni ermənilər həqiqətən ağ güncə çıxmaq istəyirlərsə, o zaman öncə kriminal "Qarabağ klani"ndan, ardınca da təcili şəkildə mifik, heç vaxt reallaşmayacaq sayıqlama-iddialardan qurtulmalıdır. Azərbaycana və Türkiyəyə əsassız torpaq və "soyqırım" iddialarını nəzərdə tuturuq.

Əfsus ki, Sərkisyanın bu dəfəki Moskva səfəri ermənilərə bu yöndə pozitiv heç nə vəd etmir. Həm də o səbəbə ki, Rusiyanın, Putinin özü də bunu arzulamır. Belə görünür, vəziyyətin müsbətə dəyişməsi üçün Rusiyada da hakimiyyət dəyişikliyi gözləmək lazım gələcək.



Lavrov Azərbaycan və Ermənistana səfər edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Bakıya səfər edəcək. Bu barədə Ermənistanın "168 jam" qəzeti Rusiyadakı mənbəyə istinadən xəbər yayıb.

Lavrovun Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparacağı bildirilir. Qeyd olunur ki, noyabrın 20-də Rusiya xarici işlər naziri İrəvana səfər edəcək. "168 jam" qəzetinin yazdığına görə, səfərlə bağlı iki versiya var. Birinci versiyaya əsasən, Lavrov Nalbandyan-Məmməd-yarov görüşü üçün Vyana və Peterburq anlaşmalarının yer aldığı effektiv gündəlik hazırlamağa çalışacaq. İkinci versiyaya görə isə, rusiyalı diplomat münaqişə tərəflərinə digər həmsədr ölkələrin dəstəklədiyi proqramı təklif edəcək.

Bu gündən etibarən ölkə ərazisində qış rejiminə keçilir. Qanunvericiliyə görə, noyabrın 15-dən respublika ərazisində qış rejiminə keçid elan olunur. Bununla əlaqədar əhaliyə kommunal xidmət göstərən dövlət qurumlarının da fəaliyyəti gücləndirilir, mənzillərə istilik verilməsinə başlanılır. Soyuqlar daha öncədən başladığı üçün vətəndaşlar da bu günü səbirsizliklə gözləyirlər. Belə ki, qış rejiminə keçidlə əlaqədar təbii qazın həcmi artır və təzyiq güclənir. Həmçinin istiliyin verilməsinə başlanılır. “Yeni Müsavat” aidiyyəti dövlət qurumlarının qış rejiminə keçidlə bağlı hansı işlər gördüyünü öyrənməyə çalışıb.



İbrahim Kərbalayev

İlk olaraq “Azərtiliktechi-zat” ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev qəzetimizə açıqlama verərək bildirdi ki, artıq noyabr ayının 15-dən Bakı şəhərində və respublikanın digər rayonlarında “Azərtiliktechi-zat” tərəfindən payız-qış mövsümünün başlamasına start verilir: “Dağlıq rayonlarda artıq noyabr ayının 1-dən istiliyin verilməsinə başlanılıb. Bu gün artıq “Azərtiliktechi-zat”ın bütün qazanxanaları və istilik mərkəzləri payız-qış mövsümünə hazır vəziyyətə gətirilib. Magistral və məhəllədaxili istilik xətləri təkrar sınaqdan keçirilib. Noyabr ayının 15-dən etibarən “Azərtiliktechi-zat”ın 545 qazanxanası və 92 istilik məntəqəsi vasitəsilə yaşayış binalarına və sosial obyektlərə istilik təchizatının verilməsinə başlanacaq. Payız-qış mövsümündə “Azərtiliktechi-zat”ın mənbələrindən 3750 yaşayış binası və eyni zamanda layihə üzrə bizim mənbələrdən

istiliklə təmin olunması nəzərdə tutulan bütün məktəb, uşaq bağçası, səhiyyə müəssisələri və digər obyektlər istiliklə təmin olunacaq. Sabahdan ərazilərə xidmət göstərən istilik sistemləri üzrə istismar sahələrinə göstəriş verilib ki, təyin olunmuş qrafik üzrə qazanxanaları işə salsınlar”.

R.Əliyevin sözlərinə görə, müəyyən texniki proseslər səbəbindən istiliyin tam keyfiyyətlə verilməsi bir neçə gün vaxt ala bilər: “İstiliyin mənzillərə verilməsi zamanı xətlərdə olan havanın buraxılması ilə bağlı müraçiblər daxil olur. Çünki axırıncı mərtəbələrdə olan mənzillər adətən havanı buraxmalıdırlar ki, dövrüyyə normal getsin. Bəzi mənzil sahibləri bunu edir, bəziləri isə etmir. Bu baxımdan digər mərtəbələrdən şikayətlər daxil olur. Bizim əməkdaşlar vətəndaşlara bunu izah edir və mənzillərə baş çəkib özləri bu işləri həyata keçirirlər. Bu vaxta qədər biz mənzillərə soyuq su vermi-

“Ölkə qış rejiminə keçdi - dövlət qurumları hazırdırmi...”

Aidiyyəti təşkilatlar problemlər olmayacağını vəd edir və əhalini qaydalara əməl etməyə çağırır



Tanrıverdi Mustafayev

şik. Bina sakinlərinə də məlumat vermişik ki, bütün xətlər təzyiq altındadır, soyuq su verilir. İndi istilik verildikcə, su qızdıqca əlavə tənzimləmə işləri aparılacaq. Məhəllə qazanxanalarında bunlar daha qısa müddətdə tənzimlənilir. Ancaq iri rayon qazanxanaları var ki, xidmət sahəsində 200-ə yaxın yaşayış binası, sosial obyektlər, məktəb, uşaq bağçası, səhiyyə müəssisələri daxildir. Onlarda bu müddət bir qədər uzanır. İri rayon qazanxanalarında istismar qaydaları da imkan vermir ki, birdən-birə temperaturu qaldırıb bir gün ərzində hər yere istilik verəsin. İstismar qaydalarına görə temperatur

tədricən qaldırılmalıdır, həmçinin əlavə binalar qoşulduqca tənzimləmə işləri aparılmalıdır. Bu texniki proses müəyyən bir zaman tələb edir”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, təmsil etdiyi qurum ilin bütün mövsümlərində istehlakçıları təbii qazla təmin edir, ona görə də qış mövsümünə keçid onlar üçün şərtidir: “2017-2018-ci ilin payız-qış mövsümündə əhalinin keyfiyyətli, dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təminatı ilə bağlı tədbirlər planı işlənib hazırlanıb. Bu

plana uyğun olaraq may-oktyabr ayları ərzində 65 min 549 metr uzunluğunda müxtəlif diametrlə qaz xətləri təmir edilib, eləcə də yeni qaz xətləri çəkilib. 151 ədəd siyirtmə yenisi ilə əvəz edilib. 307 ədəd qaztənzimləyici qurğu qaz xətləri üzərində quraşdırılıb ki, bu da istehlakçıların fasiləsiz, təhlükəsiz təbii qazdan istifadə etməsi üçündür.

Bölgələrin qazlaşması istiqamətində 2017-ci ildə “Azəriqaz” fəaliyyətini davam etdirir, 45 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib. Havalar soyuduqca təbii qazın verilişi də artırılıb. Yay aylarından fərqli olaraq hazırda təbii qazın sərfiyyatı 15 milyon 754 min kubmetrə çatdırılıb ki, bu da ötən günlərdən fərqli olaraq 214 min kubmetr artıqdır. Havalar bundan da artıq şaxtala keçərsə, tələbatı uyğun olaraq təbii qazın verilişi təmin ediləcək”.

İ.Kərbalayev öz növbəsində istehlakçılardan təhlükəsizlik qaydalarına əməl etməyi xahiş etdi: “Azəriqaz” İB olaraq bütün istehlakçıların nəzərinə çatdırıram ki, havalar soyuduqca təbii qazın verilişi artıqca, bütün istehlakçılar təbii qazdan

düzgün istifadə etsinlər, texniki təhlükəsizlik qaydalarına riayət etsinlər”.

“Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə təmsil etdiyi qurumun iş sistemində payız-qış, yaz-yay rejimi yoxdur: “24 saat əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatına çalışırıq. Son 10 ildə paylayıcı şəbəkədə apardığımız yenidənqurma işləri onu deməyə əsas verir ki, nə qədər sərt qış olsa da, əhalini elektrik enerjisi ilə təmin etməyə tam hazırıq. Heç bir ərazidə problem gözlənilmir. Hər hansı yerdə qəza baş verərsə, onun dərhal aradan qaldırılması üçün maşın mexanizmləri, yəni qazanxanalar, lazımi materiallar tədarük olunub. Xüsusən dağlıq rayonlarda, ucqarlarda bu cür qəzaların qarşısının alınmasına hazırlıq görülüb. “199” çağrı mərkəzimiz də daim aktivdir, ölkə üzrə hər hansı abonentin problemi yaşayarsa, əməkdaşlarımız səfərbər olub operativ qaydada həmin problemi aradan qaldıracaqlar”.

T.Mustafayev onu da bildirdi ki, qış mövsümündə elektrik enerjisinə tələbat artır: “Bu bəzi mənzillərin elektrik enerjisi hesabına qızdırılmasının nəticəsində baş verir. Havalar soyuyanda tələbat artır. Nə qədər tələbat varsa, 24 saat ərzində ödənilir”.

□ Nərgiz LİFTİYEVA

Sahibkar iş qurmaq istədi, işə düşdü

Məzahir Xələfov: “Mənə 9 ədəd çəni qaimə-faktura ilə satan Rasim oğrudursa, onu niyə tutmurlar?”

Sahibkar Məzahir Xələfov iş qurmaq istəyib və özü çətinə düşüb. O, quracağı biznes üçün mülki qaydada alqı-satqı yolu ilə əmlak - 9 ədəd irihəcmli çən alıb. Az keçməyib ki, böyük qanun pozuntularına yol verilməklə çənlər əlindən alınmış. Həmin çənlərə görə ödədiyi pulları da geri qaytarmaq istəmirlər.

M.Xələfov çənləri “Qax Konserv” MMC-dən alıb. Alqı-satqı MMC binasında qaimə-faktura verilməklə bir neçə nəfərin iştirakı ilə baş tutub. Satan MMC sahibinin oğlu Rasim Abbasov, alan isə M.Xələfov



olub. İş adamının yazdıqlarından belə aydın olur ki, alqı-satqıda Rasim Abbasovun anası və xalası da iştirak ediblər və

onun çənlərə görə verdiyi pulu da R.Abbasovdan alıblar.

Çənləri alıb quracağı işin yansını gördüyünü düşünən sa-

hibkar az keçməyib ki, çənlərdən də, verdiyi paradan olub. Hazırda M.Xələfov Qax hüquq-mühafizə orqanlarının tutduğu mövqedən narazıdır.

Redaksiyamıza ünvanladığı müraciətində yazır: “Hüquq-mühafizə orqanları prokurorun qohumu Aydın adlı şəxsə kömək yolunda mənim qanuni yolla aldığı çənləri heç bir əsas olmadan əlimdən alıblar. Yalnız Qax prokuroru qohumuna kömək etmək üçün heç bir qanuni əsas olmadan cinayət işi başlandı. Guya Rasim çənləri oğurlayıb və mənə satıb. Mənə 9 ədəd çəni qaimə-faktura ilə satan Rasim oğrudursa, onu niyə tutmurlar? Adını cinayətkar qoyduqları Rasim bütün günü ortalıqda gəzir. Qaxda, Zaqatalada, Bakı şəhərində azadlıqda dolanır. Rasimin olduğu yeri və telefon nömrəsini Qax hüquq-mühafizə orqanlarına təqdim edi-

rəm, amma axtarıbda olan şəxsi tutmaq, istintaqa təhvil vermək istəmirlər. Rasim nəinki həbs olunmur, heç onun tutulması barədə sanksiya belə verilməyib. Rasimi ona görə tutmurlar ki, çənlərin satıldığı zavod Rasimin atasına məxsusdur və Rasimin də orada payı vardır. Burada söhbət yalnız özünü Aydın kimi təqdim edən Qax prokurorunun qohumuna kömək etməkdən gedə bilər”.

M.Xələfov bildirir ki, o, dəfələrlə Baş Prokurorluqda olsa da, DİN-ə teleqramlar vursa da, onun haqq səsini rəhbər şəxslərə çatdıran yoxdur.

İş adamı vurğulayır ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının tutduğu mövqə onu qane etmir: “Qax Konserv” MMC Rasim Abbasovun atasına Süleyman Abbasova məxsus olub. Mərhum Süleyman Abbasov qardaşının uşağı olmadığını nəzərə alaraq onsuz da sonda qardaşının vərsələrinin öz övladı olacaqlarını nəzərə alaraq “Qax Konserv” MMC-nin təsisçisini qardaşı Ramiz Abbasov müəyyən edib. Başlanmış cinayət işi ilə əlaqədar Qax prokuroru Araz Əliyev cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs qoyulması ilə bağlı Qax Rayon Məhkəməsinə müraciət

edib. Məhkəmə mənim pulumu verib aldığı 9 ədəd çənin götürülməsi haqda prokurorun təqdimatını təmin edib. Halbuki təqdimat qanunsuzdur və məhkəmə qanunsuzluğu nəzərə alıb rədd qərarı verməli idi. Hüquq-mühafizə orqanları çənlərin alınması üçün sərf etdiyim pulumu mənə qaytarılmasını təmin etmirlər. Bunun əvəzinə pulumu mənimləmək üçün qurulan ssenarilərin gerçəkləşməsi üçün addımlar atılır. Çənləri də cinayət işi adı altında götürərək Rasimin əmisinə veriblər. Rasim Abbasov mərhum atasına məxsus zavodun əmlakını anasının, xalasının yanında mənə satıb. Bu necə oğurluqdur? Bu sadə həqiqəti ört-basdır edib gizlətməyə çalışırlar. Uduzdan tərəf mənəm, uduşda olan hüquq-mühafizə orqanları və Rasim Abbasovdur. Prokurorluq götürməni də təmin etməklə çənlərin mənə alınmasını və pullarımın rahat bölünməsi üçün ssenarinin gerçəkləşməsinə faktiki yol açıb. Polis və prokurorluq nə Abbasov Rasim Süleyman oğlunu, nə onun anası və xalasını, nə dostu Hacını, məsuliyyətə cəlb etmir”.

□ E.MƏMMƏDƏLİYEV
P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.



Sovet rubrikalarına dönüş

Samir SARI

Adam hərdən sovet dövrünün jurnalistikası üçün darıxır. Söhbət, təbii ki, sovet dövründə qəzet-jurnal oxuyarlardan gedir. İndiki nəsil gözünü açıb "şok xəbərlər"lə böyüyüb, onlar darıxmaz.

Heyf deyildimi? Sıfır sensasiya, sıfır ajiotaj, sıfır stress. Xəbərlərdə eyzən güllük-gülüstanlıq idi.

Əslində heç xəbər deyilən şey də yox idi. Məsələn, Daşkəndin "Paxtakor" adlı futbol komandasının bütün heyəti (Fyodorov və Mixail An da daxil) təyyarə qəzasında ölmüşdü, sovet mətbuatı bir sətir yazmamışdı ki, xalq stressə girməsin.

Biz kənddə otura-otura bunu bildirdik, görürdük ki, "Paxtakor" yenə oynayır, amma bir ay öncəki oyunçulardan biri də meydançada yoxdur. Bəs kapitan Mixail An hanı? Hamımız bildirdik ki, futbolçular aviaqəzədə ölüblər, amma bu barədə mətbuatda xəbər getmirdi.

Çünki sovet dövlətində aviaqəzələr, gəmilərin batması, qatarların relsdən çıxması, avtobusların dərəyə aşması, zəncirvari qəzələr, intiharlar ola bilməzdi. Olsa da, gərək sovet xalqı bunları bilməyeydi, bilib həyəcanlanmayaydı.

Bunların əvəzində nə qədər ürekaçan xəbərlər verildirdi: "İmişli qoyunçuları 100 baş qoyundan 120 quzu alıblar"; "Füzuli və Cəlilabad üzümçüləri plana əməl edib, sosialist öhdəliyi uğrunda yanşırlar"; "Berdə pambıqçuları məhsul toplanişında yeni birincidirlər"; "Lənkəran zəhmətkeşləri faraş tərəvəz yetişdiriblər"; "Xaçmaz əməkçiləri paytaxta bol pomidor göndəriblər"; "Balakən və Qax tütüncüləri..."; "Qubada alma..."; "Şəki ipekçiləri..." və sair və ilaxır.

Hələ ölkədə yeganə olan dövlət televiziyasında ayrıca rubrika vardı: "Heyvandarlıq zərbəci cəbhədir". Bu rubrikada hazırlanan verilişlərdə döl kampaniyasının başlanmasından (xırdalasaq, erotik çıxacaq, amma döl kampaniyası ineklərlə kələlərin intim görüşlərini nəzərdə tuturdu), yun qırınından, iribuynuzlu mal-qaranın qaşovlanmasından, qoyunların yay tətili üçün yaylağa aparılmasından bəhs edirdi. Çox maraqlıydı.

Təkcə məhsul toplanişına dair xəbərlər olurdu, əkin-səpin işlərinə dair də hər rayondan ayrıca reportajlar verildirdi. Ölkə xalqı mütəlak bilməliydi ki, Qasım İsmayilov (bu və aşağıdakı adda rayonlarımız vardı) rayonunda bu il nə qədər torpaq şumlanıb, Jdanovda suvarma kanallarının vəziyyəti necədir, Puşkin camaatı kifayət qədər çiyid alıbmi və s.

Yox, elə çıxmasın ki, ölkənin çap və elektron mediasında xəbərlər elə bundan ibarət idi. Xeyr. Olurdu ki, partiyanın (o vaxt da ölkədə cəmi bircə partiya vardı) qurultayına dair xəbərlər çıxırdı - dörd səhifənin dövründə də qurultayın materialları, məruzələrin, çıxışların mətni gedirdi - yazılarda mötərizə arasında "gurultulu, sürəkli alqışlar, hamı ayağa qalxır" qeydi də olurdu.

Bunlar da maraqlıydı. Amma partiyanın rayon komitələrində keçirilən plenumlara dair xəbərlər daha maraqlıydı. Orda bir "sonda təşkilatı məsələyə baxılıb" qeydi də olurdu. O qeyd rayonda hakimiyyətin dəyişikliyi, rayona yeni başçı gəlməsinə işarəydi və həmin gün hamı rayonda bundan danışırdı - təzə gələn katib kimdir, haralıdır, bundan qabaq harda işləyib, neçə yaşı var, bu rayonda kimlərlə tanışdır, dostdur və s.

Hə, bir də televiziya "İnsan və qanun" verilişi, qəzetlərdə isə "Məhkəmə salonundan" rubrikası vardı.

Desəm, inanmazsınız, bu veriliş əyləncəli "Komediyalar aləminə səyahət", "Səhər görüşləri", "Sizin istəyinizlə" verilişlərindən daha populyar idi. İsa Məmmədov adlı hüquq professoru ölkədə baş verən ağır cinayətlərə dair süjetlər təqdim edirdi, bütün millət ertəsi gün o cinayət işindən, canilərdən danışırdı.

Qəzetlərdəki kriminal oçerklər də verildirdi və bu oçerklər heyvandarlıq cəbhəsindəki, istehsalatdakı, sənayedəki xarüqələrdən və əmək qəhrəmanlarından bəhs edən reportajlarla müqayisədə daha çox oxunurdu. Onları oxumayan, müzakirə etməyən qalmırdı.

Yaza-yaza gəlib hara çıxdıq? Kriminal aləmə dair xəbərlərin ictimaiyyət arasında populyarlığının indinin işi olmamasına, ən azı 40 il bundan əvvəl də bu cür materialların daha oxunaqlı və populyar olması məsələsinə.

Hazırda telekanallarda "Heyvandarlıq zərbəci cəbhədir" və ya "Ticarətdə qayda-qanun yaratmaq hər kəsin işidir" rubrikalarının bərpasına etirazım yoxdur, amma hesab edirəm ki, "İnsan və qanun"u, eləcə də "Məhkəmə salonundan" rubrikasını da bərpa etmək lazımdır. Baxılır, oxunur deyə.

Qarabağ müharibəsində kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş, göstərdiyi xidmətlərə görə "Azərbaycan bayrağı" ordeninə layiq görülmüş İbad Hüseynov bu günlərdə moderatör.az saytına müsahibəsində döyüş xatirəsini oxucularla bölüşüb.

asılı olmayaraq düşmən meyiti üzərində, əsir üzərində qəddarlıq əməllərinin həyata keçirilməsi xoşagəlməzdir. Bir dəfə bizdə bir erməni meyiti var idi. Onu Tərtər bölgəsində ermənilərin əsir götürdüyü bir azərbaycanlının meyiti ilə dəyişirdik. Ermənilər azərbaycanlının meyitini

zərə almaq lazımdır ki, erməni diasporu bizlərin müharibədə baş verənlərlə bağlı dilindən çıxan o cür açıqlamalardan dövlətimizə və xalqımıza qarşı istifadə edir. Ermənilər azərbaycanlıların qəddar, başkəsən olduğu təəssüratını dünyada yaratmağa çalışır".

kim belə şeylərə yol vermirdi. Bəzən buna cəhdlər edənələr olub, ancaq biz qarşısını almışıq. Demişik ki, biz də əsirin başını, qulağını kəsək, işgəncə versək onda ermənilərdən nə fərquyuz. Baş kəsmək bir millət və dövlət kimi bizə başucalıqı gətirməz. Düşmənlə də müharibə qanunları

Qarabağ qazilərindən "düşmən başını kəsdinizmi" sualına ilginclər cavablar

Etimad Əsədov: "Ən qəddar düşməni belə ələ keçirmisənsə, əlacsız durumda deyilsənsə başını kəsməməlisən"

Rey Kərimoğlu: "Mənim müharibə təcrübəmdə elə bir hal olmayıb ki, erməninin başını, qulağını, burnunu, qolunu kəsək"

İbad Hüseynov bildirib ki, Xocalı soyqırımını həyata keçirən erməni terrorçusu "Avo" ləqəbli Monte Melkonyanın başını və qollarını kəsib...

Düzdür, bir çox döyüşçülər bildirir ki, döyüşlər zamanı Melkonyanın yox, digər erməni komandirin başı kəsilib, Melkonyan güllə yarasından ölüb və başı üstündə basdırıldığına dair şəkillər, videolar da mövcuddur. Ancaq hər bir halda, Qarabağ döyüşlərində erməni başı kəsilib.

Müharibənin yazılmış və yazılmamış qanunları var. Eyni zamanda müharibə özü hər cür dəhşət, qan, fəlakət gətirir. Savaş zamanı düşmənlə necə davranmaq, düşməni ələ keçirdiyin zaman onunla necə davranmaq, üz-üzə gəldiyin və əlbəyaxa düşdüyün anda düşmənin başını kəsmək, işgəncə vermək kimi məsələlərdə heç vaxt birmənalı münasibət olmayıb.

Bu barədə danışan Qarabağ Qaziləri Birliyinin sədri, Qarabağ qazisi Etimad Əsədov bildirdi ki, müharibədə hər cür situasiya ilə qarşılaşmaq mümkündür. Amma ən qəddar düşməni belə ələ keçirmisənsə, əlacsız durumda deyilsənsə başını kəsməməlisən: "Mən bir dəfə Türkiyə televiziylarının birində Çanaqqala savaşı ilə bağlı sənədlə filmə baxırdım. Orada düşmən tərəfin yaralanmış əsgərinə türklər tərəfindən necə şəfqət göstərildiyi əksini tapırdı. Adam heyretə gəlirdi. Müharibənin qanunları ağır olur, amma o sənədlə film çox gözəl bir nümunədir. Müharibə dəhşətdir, faciədir, ölümdür, qandır, müharibədə hər cür dəhşətli situasiyalarla qarşılaşmaq mümkündür. Hesab edirəm ki, kimliyindən



əzizlənməmiş vəziyyətdə, palçıqın içində, tanınmaz hala salıb gətirmişdilər. Amma biz erməninin meyitini təmiz vəziyyətdə adyala büküb aparmışıq. Bu, azərbaycanlıların onlara, onların da azərbaycanlılara göstərdiyi münasibətin daha bir əyani sübutu idi. Bizim düşmənlərimiz çox şərəfsiz, insanlıqdan uzaqdırlar. Amma bütün bunlara baxmayaraq, biz bir millət olaraq öz dəyərlərimizi unutmamalıyıq, düşməni müharibədə öldürməlisən, amma mümkün olduğu qədər baş kəsmək kimi yollara əl atmamalısan. Başqa çıxış yolu yoxdursa və əlbəyaxa vəziyyətdə düşməni öldürmək, başını kəsməli olursansa belə, bunu ictimailəşdirməməlisən, reklam eləməməlisən. Düşmənin başını, qulağını kəsib sonradan bunu götürüb reklama eləmək, "mən bunu etdim, belə etdim" demək düzgün deyil. Mən buna yaxşı baxmamışam və indi də yaxşı baxmıram. Onu da nə-

Qarabağ qazisi, qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu bildirdi ki, müharibə düşməni məhv etməyi tələb etsə də, məhv etməni baş və ya bədənin hansısa əzələsini kəsməklə etməyi doğru saymır: "Mən Azərbaycanın Milli Qəhrəmanı rəhmətlik Şirin Mirzəyevin batalyonunda olmuşam. Bu batalyon Azərbaycanın ilk batalyonu idi. Azərbaycanın qəhrəman oğulları olub-Vəzir Orucov, Əliyev Əliyev, Allahverdi Bağirov və digərləri. Mənim şəxsin müharibə təcrübəmdə elə bir hal olmayıb ki, erməninin başını, qulağını, burnunu, qolunu kəsək. Erməni döyüşçülərini ələ keçirmişik, lakin biz heç vaxt belə şeyləri eləməmişik. Şirin Mirzəyev kimi böyük qəhrəman baş kəsmirdi. Vallah, biz baş kəsməmişik. Amma bu o demək deyil ki, ümumiyyətlə, eləməyən olmayıb. Olubdur. Biri deyir ki, erməni döyüşçünün başını, biri deyir qulağını kəsmişəm. Lakin bizim batalyonda heç

ilə davranmışıq, döyüşlərdə vurmuşuq ölənlər, sağ ələ keçirdiklərimiz də komandanlığın məsləhəti ilə Xocalı əsirləri ilə dəyişdirilib. Müharibədə çox şeylər, ağıla gəlməyən situasiyalarla üzleşmə halları olur. Bəzən mümkündür ki, düşmənlə qəfil üz-üzə gəlsən, əlbəyaxa olursan, belə vəziyyətdə ya sən öldürməlisən, ya da o səni öldürəcək. Belə vəziyyətlər də olur və başqa çarə qalmayanda öldürməkdən başqa yol qalmır. Belə situasiyalarda düşmən döyüşçünün xirdəyini kəsənlər, avtomatla vurub başını əzənlər də olur. Monte Melkonyan kimi terroristlər şübhəsiz ki, ölümü haqq edirdi. Amma ən qəddar canının, terrorçunun belə başını kəsməyi təbliğ eləmək, reklam eləmək bizə başucalıqı gətirmir mənəcə. Yaxşı olar ki, belə məsələlər nəzərə alınsın. Allah şəhid olmuş qəhrəmanlarımıza rəhmət eləsin, sağ qalanların da canını sağ eləsin".

□ Etibar SEYİDAĞA

Küçə itləri mövzusu yenə də gündəmdədir. Müəyyən bir müddət həyəcan signalı çalınmış tədbirlər həyata keçirilsə də, görünən odur ki, bu, yetərli deyil. İstənilən küçədə, binaların önündə, uşaqların oynadığı parklarda küçə itlərinə rast gəlmək mümkündür. Bu itlər tək-tək yox, sanki 3-4-lü dəstə halında gəzir. Elə bu günlərdə paytaxtın Səbəyl rayonu ərazisində xidmət vaxtı polis müstəntiqinə eyni anda bir neçə küçə iti hücum edib və itlərdən biri onun sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb. Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.

Bir çox insanlar bu cür itlərin yığıldırılmasının yalnız bir yolu olduğunu düşünür, o da onları güllələmək. Ancaq buna qarşı olanlar da kifayət qədərdir. Qeyd edək ki, əksər ölkələrdə, o cümlədən də Türkiyədə bu cür itlər öldürülmür, bələdiyyələr tərəfindən yığıldırılır. Onlar əvvəlcədən təyin edilmiş müəyyən yerlərə gətirilərək müayinə edilir, vaksinasia olunur. Peyvənd olunan heyvanları digərlərindən ayırd etmək üçünsə onların qulaqlarına xüsusi sığra ("birka") taxılır. Amma bir məqam da var ki, küçədə qarşımıza çıxan hər it quduz olmaya da bilər. Bəs qarşılaşdıqımız itin quduz olub olmadığını necə təxmin edə bilərik?

Mütəxəssislər bunu təxmin etməyin bir neçə yolu olduğunu bildirirlər. Əgər itin sahibi varsa və mütəmadi olaraq peyvənd

Bakının sahipsiz itlər problemi: ya güllələnsin, ya da...

Bir çoxları problemin yalnız bir yolu olduğunu düşünür, ancaq buna qarşı olanlar da var



vurulursa, qorxmaq lazım deyil. Amma heyvanın ağızında su axırsa və sahibi bəlli deyilsə, o zaman lazımlı tədbirlər görülməlidir. Quduzluğa yoluxmuş heyvanlarda xəstəliyin inkişafı 3 mərhələdən ibarət olur: xəstəliyin ilkin mərhələsində heyvanlar gizlənilir, insanlardan qaçır, bəzən isə digər heyvanları və insanları yalamaq istəyirlər. İkinci mərhələdə heyvan qıcıqlanmış olur, gördüyü

əşyalara, insanlara, heyvanlara hücum edirlər. Son mərhələdə isə heyvan hərəkət etmir, komaya düşür və ölür. Əgər quduz heyvan insanı dişləyib, bu da insanda üç mərhələ şəklində davam edir. Əvvəlcə xəstəliyin gizli dövrü başlanır və bu 10 gündən 3 aya qədər davam edə bilər. Xəstəliyin ilkin dövründə yara nahiyəsində ağrı, qaşınma hissi olur. Hərərət 37,2 - 37,5 dərəcəyə qalxır. Halsızlıq,

baş və əzələ ağrıları, ürəkbulanma, qusma, qorxu, həyəcan, depressiya müşahidə olunur. Xəstəliyin ikinci dövründə sudan qorxma, psixomotor oynaq, ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə keçən əşyaları vurub sındırmaq, udlaq və qırtlaq əzələlərində spazm, tənəffüsün çətinləşməsi, güclü selik ifrazı müşahidə olunur. Xəstəliyin üçüncü dövründə hərərət 40-42 dərəcəyə yüksəlir.

Tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür. Mütəxəssislər həkim gələne qədər ilkin tibbi yardım olaraq itin dişlədiyi yeri sabunla dəfələrlə yumağı tövsiyə edirlər. İnsanlara vurulan quduzluq əleyhinə olan vaksinə gəlincə isə tibb elmləri doktoru, professor Adil Qeybullayev bunu it dişləyən gün, 9 və 23-cü günlərdə vurdurmaq lazım olduğunu dedi: "Quduzluğun heyvanlarda da, insanlarda da müəyyən gizli bir dövrü olur. Əgər insanı it dişləyib, onun aqressiv olması daha çox quduzluqla bağlıdır. Təcrübə göstərir ki, insanlara hücum edən itlərin bir hissəsi quduz olur. Ona görə də əgər belə bir hal varsa, o itlər mümkün qədər müşahidə altında saxlanılmalıdır. Sahibsiz itləri bəzən saxlamaq olmur, onlar qaçıb gedirlər. Amma istənilən halda quduzluq əleyhinə vaksin vurulmalıdır. Vaksin aktiv immunizasiyadır. Quduzluq virusu immuniteti həddən artıq zəiflətməmiş virusdur və bədəne yeridildikdən sonra bədəndə əks cisimlər əmələ gətirir. İt dişləyən şəxslər sxem üzrə ilk gün, sonra 9-cu və 21-ci gün quduzluq

əleyhinə vaksin olunur ki, bircəndə bu xəstəlik inkişaf edərsə, qarşısı alınmış olsun. Çünki artıq proses müəyyən mərhələyə çatandan sonra heç bir müalicənin xeyri olmur. Ona görə bu çox vacibdir. Bütün təsadüfi heyvan dişləmələri, it, hətta pişik dişləməsi belə varsa, mütləq quduzluq virusu əleyhinə vaksin vurulmalıdır. Bu, insanın həyatını xilas etmək üçün daha vacibdir. Təcrübə göstərir ki, bəzən etinasızlıq olunur və xəstəlik inkişaf edəndə artıq gec olur".

Quduzluq əleyhinə vaksinin özündə də bir faiz xəstəlik hallarının mümkün olduğunu deyən A. Qeybullayev bu virusun özünü zəiflədilmiş formada bədəne yeridildiyini, həmin virusun isə zəif orqanizmdə baş qaldıra biləcəyini bildirdi.

☐ Günel MANAFI

Uzunömürlülüğün sirri olan yağlar...

Əvvəllər bütün dünya ən faydalı yağın bitki yağı olduğunu deyirdi, indi isə...

Azərbaycan mətbəxində müxtəlif növ yağlardan istifadə edilir. Bu yağların bəzilərinin faydası olsa da, bəziləri səhətimiz üçün ziyanlı sayılır. Məsələn, kərə yağları bərəkət diyetoloqlar, həkimlər qeyd edirlər ki, onu az miqdarda çiy halda yemək lazımdır. Ancaq çoxlarımız hətta kərə yağını arıdib yeməklərin bişirilməsindən ondan istifadə edirik.

Əslində isə bununla yeməklərimizə müəyyən qədər dad qatsaq da, səhətimizə ziyan vurmuş oluruq. Ümumiyyətlə, son vaxtlar kərə yağlarının qiymətinin bahalaşması və satışda saxta kərə yağlarının olması insanları bu yağlardan müəyyən qədər uzaqlaşdırıb. Bu cür yağlarla yanaşı, əksəriyyətimizin uzaq durduğu, adı gələndə hətta ağız büzdüyü bir yağ var ki, o keçmişdə nənə-babalarımızın uzunömürlük resepti olub. Söhbət quyuq yağlarından gedir. Quyuq yağı heyvan mənşəli yağların içində ən təbii və ziyansızdır. Bərkdir, şəfəfdir, tutumludur. Yağ turşu-

ları ilə zəngindir. Qoyun piyi və quyuq yağı asan həzm olunur. Həzm sistemine, qana və qaraciyərə ağırlıq vermir. Əridilmiş quyuq yağı həm də dərin cavanlaşdırır. Yüksək kalorili qidalarda, hətta az miqdar qəbulu belə orqanizmin enerji təminatını ödəyir və toxluq hissi yaradır. Quyuq yağının tərkibindəki A və B1 vitamini bəyin hüceyrələrini aktivləşdirir, yaddaşı, görməni gücləndirir, immuniteti möhkəmləndir.

Buradan anlamaq mümkündür ki, keçmişdə nənə-babalarımız nəyə görə bu qədər uzunömürlü və sağlam olublar. Müasir dövrimizdə nəinki 60-70, hətta 35-40 yaşlarından artıq insanlarda qocalma prosesi gedir, müəyyən bir yaşa çatdıqda isə müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Bu cür vaxtsız qocalmanın və xəstəliklərdən düşmənin səbəbi isə yaşam tərzi ilə yanaşı, həm də qidalardır.

Qeyd edək ki, 100 qram quyuq yağında 50 faiz yağ turşusu, omeqa-9 var. Bu da hüceyrə membranı üçün həyət enerji deməkdir. Bundan başqa, quyuq yağı soyuq deməyə, yanıqlara, bronxite, kürek bel ağrılarına da faydalıdır. Keçmişdə nənələrimiz soyuq deməsi olan insanların kürəyinə quyuq yağı çəkib masaj etməyi tövsiyə edirdilər. Hazırda bu yağdan kəndlərdə çox istifadə edilir. Quyuq yağı ilə qızartmaların daha dadlı alındığı qeyd edilir.

Digər faydalı yağ isə tədimlərdən bu günümüzdə qədər gəlib çıxan nehrə yağıdır. Nehrə yağının hazırlanması xüsusi bacarıq tələb edir ki, indinin özündə də kəndlərdə nənələr bu sənəti miras kimi öz nəvələrinə, gəlinlərinə öyrədirlər. Düzdür, nehrə yağının qiyməti də heç də hər kəsin cibinə uyğun

ram qatıq tökülür ki, bundan da təxminən 600-700 qram yağ əldə olunur. Yağın miqdarı qatıq hazırlanan südü yağlılığından asılıdır. Yağ alındıqdan sonra nehrəyə qalan ayran isə yemək zamanı süfrəyə verilir.

Nehrə yağından gündəlik yeməklərin bişirilməsində istifadə olunur. Bu yağ xüsusilə səhər yeməyi zamanı əvəzolunmaz nemət sayılır. Nehrə yağının min bir dərindən dərmanı hesab edilir. Düzdür, hazırda satışda saxta nehrə yağları da

ğadı ilə satılan yağlar heç vaxt nehrə və quyuq yağı ola bilməz. Satışdakı kərə yağlarının tam saflığından danışmaq mümkün deyil. O cümlədən bitki yağları da bura daxildir. Zeytun yağı ilə günəbaxan və ya qarğıdalı yağını müqayisə etmək olmaz. Bitki yağlarının şahı təmiz zeytun yağıdır. Nehrə yağının tərkibi xolesterini qaldırır. Yağ tam sovrulur və insan orqanizmi üçün olduqca vacibdir. Quyuq yağı nehrə yağından bir az aşağı səviyyə-



olmaya bilər. Ancaq faydasını düşündükdə bu pulu verməyə dəyər. Nehrə yağının hazırlanma mərhələsinə gəlincə isə bu yağ əldə etmək üçün əvvəlcə təzə süddən qatıq mayalanır. Daha sonra qatıq eyni miqdarda iliq su ilə bərabər nehrəyə boşaldılır. Nehrə təxminən bir saat çalxalandıqdan sonra yağ ayrılır. Bir nehrəyə 10-15 kiloq-

var. Ona görə də bu yağları alarkən diqqətli olmaq lazımdır. Saxta nehrə yağları əldə etmək üçün onun içində marqarin qatılır ki, bunu da iyindən və dadından asanlıqla duymaq mümkündür.

Doktor Seyfəddin Əsəd bütün dünyanın nehrə və quyuq yağlarının faydalı olmasını qəbul etdiyini bildirdi: "Kərə ya-

dədir. Ancaq o da insan səhəti üçün faydalıdır. Bunu min illərlə 100 yaşa qədər yaşayan nənə-babalarımız yeyiblər və salam bir ömür sürüblər. Bu gün quyuq və nehrə yağının faydalı olduğu artıq bütün dünyada qəbul olunub. Əvvəllər bütün dünya ən faydalı yağın bitki yağı olduğunu deyirdi".

☐ Günel MANAFI

Kişilər!!! Diqqət!!! Axırncı şans!!!

Əgər sizə Azərbaycanda, xaricdə kömək edə bilməyiblərsə, onda Dr. Vaiz Səmədov sizə kömək edə bilər

- * Cinsi zəiflik
- * Cinsi marağın azalması
- * Vaxtıdan tez toxum ifrazatı
- * Toy gecəsinin uğursuzluqları
- * Prostatitlər (vəzin böyüməsi)
- * Prostat vəzinin düyünlü adenomasi
- * Sonsuzluq
- * Sidik aktların pozulmaları
- * Gərginlik, yuxusuzluq, yaddaşın pozulması və digər kişilərin şikayətləri.

Oğlan uşaqlarında və yeniyetmələrdə

- * Enurez,
- * Saçların tökülməsi,
- * Sızanaqlar,
- * Cinsi orqanların inkişafdan geri qalması (8-10 yaşından sonra).

Doktor V.Səmədova saat 11:00-dan sonra, (050) 213-88-05 nömrəsi ilə əlaqə saxlamaq olar.

Həkimin TV çıxışlarını youtube.com və facebook.com-da izləyə bilərsiniz.

Türkiyədə qadınlara qarşı cinayətlərin sayı durmadan artır. Statistika görə, təkcə bu ilin oktyabr ayında ölkədə kişilər tərəfindən 40 qadın öldürülüb, 25 qadın zorakılığa məruz qalıb. Cinayətlərin 26 faizi məhkəmənin qarşısında, məktəb çıxışında, avtobus dayanacağında və bu cür ictimai yerlərdə, insanların gözü önündə baş verib.

Bu qadınların 35 faizi öləri tərəfindən öldürülüb. Artıq Türkiyədə qadın əleyhinə cinayətlərlə mübarizə üçün yeni üsullar düşünüldü. Burada qadın şikayəti ilə onun həyatı təhlükə törədən ərinin və ya digər qohumunun haqqında məhkəmə qərarı ilə uzaqlaşdırma qərarı alınması mümkündür.

Artıq haqlarında uzaqlaşdırma qərarı verilən şəxslər cib telefonu və GPS sistemi ilə izləyən, Günəş enerjisi ilə çalışın elektron biləzliklə təqib ediləcək. Qadına qarşı zorakılığın önəlməyə yönəlmiş smart elektron biləzlik və təqib sistemi projesi daha da inkişaf etdiriləcək və xəritəni dəstəkləyən proqram vasitəsilə yaxınlaşması qadağan olunan ərazilər müəyyən edilərək təqib olunacaq. Əgər həmin şəxs yaxınlaşması qadağan olunan ərazilərə, məsələn, qadının və ya uşaqların iş yerinə, məktəbə, evinə yaxınlaşarsa, bu zaman biləzlik lazımı məlumatları ötürəcək və aidiyyəti qurumlar tərəfindən tədbir görülməyi ki, arzuolunmaz hadisələr yaşan-

masın.

Azərbaycanda da ailə münaqişəsi və qısqanclıq zəminində qadınların həyat yoldaşları, hətta keçmiş həyat yoldaşları tərəfindən öldürülməsi halları az deyil. Bəs görəsən bu cür qoruma üsullarının tətbiqinə ehtiyac varmı?

Mövzu ilə bağlı danışan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Türkiyədə tətbiq edilən bu üsul çox yaxşı

aqressiya ilə bağlı məsələ deyil. Burada bir çox amillər ola bilər. Məsələn, evdəkilərin aqressiyasını dərinləşdirməsi və şəxsi cinayətə sürükləməsi ola bilər. Ola bilər ki, ana bütün gün nədənsə narazılıq edir və bu, kişinin psixikasına təsir edir. Və ya qadının əvvəlki rolunu icra etməməsi, müəyyən haqlarını tələb etməsi qarşı tərəfdə aqressiya yarada bilər ki, bu əvvəl belə deyildi, indi niyə belə olub. Ola bilər ki, əvvəl ra-

bu orqanizmi və genetikani dəyişir. Sosial şəbəkələrin də təsiri var".

Türkiyədə qadın qətləri ilə bağlı statistikanın daha qabarıq olmasının səbəbinə gəlincə, M.Zeynalova bunu qardaş ölkədə əhali sayının çox olması ilə əlaqələndirdi: "Digər tərəfdən, onların silah əldə etmə imkanları daha asandır. Biz şükür etməliyik ki, bizdə silah əldə etmək o qədər də asan deyil. Ona görə də Azərbaycanda



Qadına qarşı zorakılıqlar əleyhinə elektron biləzliklər - niyə Azərbaycanda da olmasın?

Türkiyədə və bizdə artan zorakılıq hallarının ortaq və fərqli cəhətləri, çıxış yolları...

variant hesab edir: " Amma onu kütləvi şəkildə tətbiqi ilə bağlı işin görülməsi bir az zaman tələb edir. Bununla paralel sosial işçi məsələsi də yaxşı olardı. Həmçinin təhlükənin qarşısını almaq üçün həmin şəxslərin sığınacaqlara göndərilməsinə ehtiyac var".

Onun sözlərinə görə, zorakılığın, qadınlara qarşı törədilən qətlərin kökündə müxtəlif səbəblər dayanır: "Bu, təkcə

zılaşdıqları formatda münasibətləri belə olmayıb və bu qarşı tərəfi qıcıqlandırır. Burada xəyanət də rol oynaya bilər, kişinin özünün impotensiya probleminin olması da təsir edə bilər. Bu hamısına aid olmasa da, müəyyən cinayətlərdə belə məsələlərin də təsiri olur. Səbəblər müxtəlifdir, bir səbəblə zorakılığın və qətlərin izah etmək olmaz. Ekologiyanın təsiri var, qida məhsullarının təsiri var,

silahla öldürmə halları nadir hallarda olur. Bizdə silahın sərbəst satışının olmaması çox yaxşı haldır. İnsanlarda şüur oyanmayınca, məsuliyyət hissi inkişaf etməyincə odlu silahların sərbəst satışı bizə yaraşmır".

Qadına qarşı cinayətlərin səbəbinə gəlincə, statistika onu göstərir ki, kişiləri cinayətə aparan səbəblər əsasən psixoloji deyil, mental və yerli mə-

dəniyyətdən doğan səbəblərdir. Bunu türkiyəli araşdırmaçılar ortaya çıxarıb. Onlar hesab edir ki, bu səbəbdən qadına qarşı hər cür hücumların qarşısını almaq üçün cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılması üçün lazımı addımlar atılmalıdır. Cəmiyyətdə istiqamətdəki inkişaf dinamikasına baxsaq görərik ki, müxtəlif qurumlar yaradılıb, qanunlar qəbul olunub, razılaş-

malar əldə olunub. Ancaq cinayətlərin sayı da buna paralel olaraq artmaqdadır. Bi baxımdan cinsi bərabərsizliyin qarşısını almaq üçün aparılan işlər xalqa çatımlı olmalıdır. Qadınların əleyhinə yönəlmiş ayrı-seçkiliklər, dezavantajlar aradan qaldırılmalıdır. Onlar da kişilərə bərabər şəkildə vəzifə almalı və məsuliyyət daşımalıdır. Qadının təhsil alması və iqtisadi baxımdan özünü təmin etməsi qadınlara qarşı zorakılığın tamamilə aradan qaldırılmasına da, hiss olunacaq dərəcədə engəlləyə bilər. Cəmiyyətdəki namus anlayışı ilə bağlı hər iki tərəfin maarifləndirilməsinə ehtiyac var. Qadına qarşı zorakılığın fərqli formaları olduğundan qadınlara bu haqda bilgi verilməlidir. Həmçinin bu məsələdə yardımçı tərəf olan təhlükəsizlik orqanlarının işçiləri də xüsusi təlimlərə cəlb olunmalıdır. Onların ailədaxili zorakılıq hallarına qarşı daha həssas yanaşması təmin edilməlidir.

□ Nərgiz LİFTİYEV

Tikinti maqnatının 27-ci qurbanı da üzə çıxdı

Eldar Sultanov: "Baş prokuror məsələni nəzarətə götürsün, pulumuzun qaytarılmasını təmin etsin"

"Alışov biz vətəndaşlardan pulları alır, atır, kimə nə verirsə, azadlıqda qalır". Bu sözləri "Yeni Müsavat"a Bakı sakini Eldar Arif oğlu Sultanov deyib. Onun sözlərinə görə "Yüksəliş-C" MTK-nın sədri Cahangir Alışov onu da aldadıb: "Məni də Cahangir Alışov aldadıb. 2 ildir qapılırdayam. Cahangir Alışova verdiyim pulu geri ala bilmərəm. Onun mənə verəcəyi mənzilin bir neçə nəfərə satılmasından da qorxduğum üçün verəcəyi mənzili də almağa ehtiyat edərəm. Qəzetinizdə onun "Yüksəliş-C" MTK-da vətəndaşları aldatdığını yazılıb. http://musavat.com/news/yukse-lis-c-mtk-sedri-nin-26-ci-deleduzlugu-da-uzeci-xdi_482992.html ttp://musavat.com/news/yukse-lis-c-mtk-sedri-nin-26-ci-deleduzlugu-da-uzeci-xdi_482992.html ("Yüksəliş-C" MTK sədrinin 26-cı dələduzluğu

da üzə çıxdı)

2 il əvvəl mən Cahangir Alışova 52 min dollar pul ödəmişəm. Mənə rəhbəri olduğu "Texnologiya" MTK-nın Əhmədliyə inşa etdiyi mənzilin sənədlərini, maliyyə arayışını verdi. Sonradan bildim ki, həmin mənzili 15 nəfərə satıb. Mənə satılan mənzilin nömrəsi 88 idi. 88-in qabağına 1 qoyub 188 ediblər və satıblar. Yəni bu adamlar üçün dələduzluq etmək su içmək kimi bir şeydir. Cahangir Alışov mənimlə danışanda deyirdi ki, 1 aya mənzilimi mənə verəcək. 1 il 2 oldu. İş Sonradan oğlu Samir eyni vədləri verməyə başladı. O da atası kimi vəd verməklə məşğuldur. "Yüksəliş-C" MTK-da baş verənləri "Texnologiya" MTK-da da ediblər. Şikayət edərəm, Xətai Prokurorluğunda cinayət işi başlanıb. Alışov bizdən aldıqlarından verir, iş də bağlanıb. 2 ildir ki, biz küçələrdəyik. Pulumuz da, evi-

miz də əlimizdən gedib. Alışov sayı 2 otaqlı 109 kvadrat metr mənzili müqavilə və müvafiq sənədləşmələr əsasında alıb. Ümumilikdə mənzil üçün Cahangir Alışova 70 min manat pul ödəyib. Ödənişlə bağlı müvafiq qəbz və maliyyə arayışları MTK-nın möhürü təsdiqlənərək ona təqdim edilib. Hətta bu ilin mart ayında qaz və su sayğacı üçün vətəndaşdan 700 manat əlavə pul ödənişi alıblar. 11.10.2017-ci ildə mənzilə baxmaq üçün gələrkən iş vətəndaşa bəlli olub ki, C.Alışov mənzili dələduzluq yolu ilə Lənkəran sakini Həcər Əliyevaya satıb. E.Cəfərliyə deyir ki, məsələ ilə bağlı bir çox dövlət orqanlarına, ölkə rəhbərliyinə də müraciət edib.

Qeyd edək ki, redaksiyamıza müraciət edən Tovuz rayonu, Bozalqanlı kənd sakini Elçin Kamil oğlu Cəfərliyə deyir ki, 4 avqust 2008-ci ildə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "Yüksəliş-C" MTK sədri Cahangir Alışovdan 16 mərtəbəli binanın 7-ci mərtəbəsində, 30

saylı 2 otaqlı 109 kvadrat metr mənzili müqavilə və müvafiq sənədləşmələr əsasında alıb. Ümumilikdə mənzil üçün Cahangir Alışova 70 min manat pul ödəyib. Ödənişlə bağlı müvafiq qəbz və maliyyə arayışları MTK-nın möhürü təsdiqlənərək ona təqdim edilib. Hətta bu ilin mart ayında qaz və su sayğacı üçün vətəndaşdan 700 manat əlavə pul ödənişi alıblar. 11.10.2017-ci ildə mənzilə baxmaq üçün gələrkən iş vətəndaşa bəlli olub ki, C.Alışov mənzili dələduzluq yolu ilə Lənkəran sakini Həcər Əliyevaya satıb. E.Cəfərliyə deyir ki, məsələ ilə bağlı bir çox dövlət orqanlarına, ölkə rəhbərliyinə də müraciət edib.

Qeyd edək ki, C.Alışovun adı dəfələrlə mətbuatda dələduzluq əməllərinə görə hallanmışdır. Xəbərlərdən birində onun 24 vətəndaşa qarşı dələduzluq



etdiyi bildirilir. Həmin vətəndaşlar da E.Cəfərliyə kimi əllərindəki pulu C.Alışova veriblər və əvəzində də dələduzluqla üzleşiblər. Həmin vətəndaşların da siyahısını təqdim edirik:

Babayeva Mərifə - 37 min manat;
Qurbanov Nəbi - 71 min 876 manat;
Zeynalova Yeganə - 60 min 450 manat;
Haşimov Məhəmməd - 94 min 680 manat;
Kərimov Şakir - 53 min 907 manat;
Məmmədov Eldar - 85 min 144 manat;
Məmmədov Eldar - 40 min 800 manat;
Bərxudayeva Könül - 40 min 800 manat;
Fərzullayeva Səbinə - 22 min 340 manat;
Kərimov Şakir - 66 min 553 manat;
Qasimov Zərrintac - 42 min 280 manat;
İsmayilov Kamran - 27 min 200 manat;
Babayev Səxavət - 28 min

400 manat;
Səbzəliyev Qalib - 38 min 160 manat;
Ömərli Hüseyn - 58 min 720 manat;
Qasimov Çingiz - 28 min 400 manat;
Qasimov Çingiz - 33 min 440 manat;
Qəmbərov Səxavət - 47 min 700 manat;
Bağirov Fəxrəddin - 50 min manat;
Muradova Esmira - 42 min 240 manat;
Əliyev Zaur - 9 min 215 manat;
Qarayeva Yeganə - 25 min manat;
Faiq - 25 min manat;
Əhmədov Tariyel - 368 min manat;
Əliyeva Mətanət - 3 ədəd saxta sənədlə mənzil verib.
Maraqlıdır, bunca vətəndaş dövlətdən narazı salan MTK sədrini himayə edən kimdir? Niyə hüquq-mühafizə orqanları 1 dələduz MTK sədrinə qarşı tədbir görmürlər?

Mövzuya qayıdacağıq.

□ E.HÜSEYNOV



MUSAVAT

Son səhifə

N 237 (6851) 15 noyabr 2017



Başınız ağrıyorsa, saqqız çeynəməyin

Alimlərin aparıcıları araşdırma nəticəsində çox saqqız çeynəyən insanlarda ağzın ətrafında qırıqlar yarandığı üzə çıxıb. Vaşinqtondan olan kosmetik cərrah Ema Sanderramın sözlərinə görə, saqqız çeynəyən zaman çənə əzələləri lazım olduğundan artıq yüklənir və nəticədə həmin nahiyədə qırıqlar yaranır. Bu, dərinin öz elastikliyi itirməsinə də aparıb çıxarır. Bundan başqa, Saqqız çeynəməyin gənclərdə baş ağrıları və miqrenə səbəb olduğu məlum olub. Xroniki baş ağrıları olan və gündə 1-6 saat saqqız çeynəyən gənclər arasında aparılan araşdırmaların nəticəsində belə qənaətə gəlinib. Alimlər gənclərdən 1 ay ərzində saqqız çeynəmələrini istəyib. Saqqız çeynəməyi bir müddət tərk edənlərin baş ağrılarının tamamilə itdiyi, bəzilərinin isə müntəzəmliyinin və şiddətinin azaldığı müşahidə edilib. Yenidən saqqız çeynəməyə başlayan gənclərin qısa müddətdən sonra baş ağrıları yenidən başlayıb. Nəticədə saqqız çeynəyərkən alt çənə oynaqının çox işləməsi və yorulmasının baş ağrılarına səbəb ola biləcəyi açıqlanıb. Alimlər xroniki baş ağrılarından əziyyət çəkənlərə saqqız çeynəməyi tövsiyə edir.

Tunel qazıb bankı soydular

Hindistanda filmləri kölgədə qoyan bir soyğun baş tutub. "Times of India" qəzeti Mumbai şəhərindəki "Bank of Baroda"nın şöbəsinin 12 metrlik bir tunellə soyulduğunu yazıb. Oğrular bir metr genişliyindəki tuneli açmaq üçün bankın yanındakı dükana 6 ay öncə kirayələyib. Dükana kirayələyən kişi bir neçə ay boyunca iş yerini işlədib. Amma daha sonra səhhətindəki problemləri səbəb göstərərək, soyğundan iki ay öncə dükana dostlarına satdı. Soyğuncular iki ay boyunca gecələr tunel qazdı və çıxan torpağı dükanın qarşısındakı boş əraziyə tökdü. Həftə sonu bank şöbəsinə gələn oğrular şəxsi kassalardakı 250 min dollar ilə



qızilları götürərək aradan çıxıb. Soyğun bazar ertəsi günü banka gələn işçilər tərəfindən fərq edilib. Polisler dükana kirayələyən adamı araşdırırlar.

Çox mesajlaşmaq insanın xasiyyətini dəyişir

İngiltərədəki Vinnipeq Universitetinin araşdırmasına görə, cib telefonu ilə mesajlaşma insanlar arasındakı münasibətlərə pis təsir edir. Belə ki, mesajla önəm verən şəxslərdə özünə arxayınlıq hissi azalır, lüksə daha həris olurlar. Araşdırmada Vinnipeq Universitetinin psixologiya fakültəsində oxuyan 2300 tələbədən alınan rəylər üç il boyunca yığılıb. Araşdırma nəticəsində çox mesajlaşan gənclərin çox sürətli və səthi düşündüyü ortaya çıxıb. Bundan başqa, tez-tez mesajlaşan gənclərin əxlaqi, estetik və ruhsal məqsədlərə az, imic və varlılığa isə çox dəyər verdiyi sübut edilib. Araşdırmaya görə, gündə 100-dən artıq mesaj yazan bir adam 50 və daha az mesaj göndərənlərlə müqayisədə etik dəyərlərə, yaşam prinsipinə 30 faiz daha az önəm verirlər. Bundan başqa, cib telefonu ilə mesajlaşan tələbələrin azlıq qruplara münasibətdə daha dözümsüz olduğu da üzə çıxıb.



Britaniyalı həkim onu yaxalayan akulanı vurdu

Serfinq həvəskarı olan britaniyalı həkim Çarli Fray həmkarları ilə birlikdə Sındeydən 90 kilometr məsafədə üzürdü. Qəfildən böyrünə dəyən bir zərbədən sarsılıb. Çevrələndə isə yanında nəhəng bir akula görüb. Yırtıcı heyvan sudan çıxıb və onun sağ əlindən yaxalayıb. O, bu günə qədər akulalarla bağlı oxuduqlarını yada salaraq onun burnundan vurub: "Mən bununla bağlı bir sənəddi film izləmişdim. Onun üzünə yumruq vurdum, burnuna da dəydi. Sonra da cəld geriye doğru üzümə və dostlarımı çağırmağa başladım".

Qorxusundan çiyində yaralanan yeri fərq etməyib. Akulanın dişləri ilə yaraladığı çiyini isə o qədər də təhlükə kəsb etməyib. Dostları təcili yardım çağırmaqlı. Özləri zərərçəkmiş xəstəxanaya aparıblar. Orada ona ilk təcili tibbi yardım göstərilib.

QOÇ - İxtiyarınızda olan bu təqvimdə aktivliyinizi artırmağa ehtiyac var. Sevindirici bir yeniliklə rastlaşma ehtimalınız böyükdür. Axşamsa yaxın ünvanlara qonaq getmək məsləhətdir.

BUĞA - Ağlabatmayan, riskli işlərdən uzaq olmaqla qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdırma bilirsiniz. Saat 13-16 arası perspektivli təkliflər, təzə xəbərlər mümkündür.

ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvimin ümumi görüntüsü daha çox gərginliyə yaxındır. Odur ki, əsəblərinizi cilovlamağa ehtiyac duyulur. Nahardan sonra işə qazanmaq ehtimalınız var.

XƏRÇƏNG - Ulduzlar göstərir ki, uğurlu və maraqlı bir gün yaşayacaqsınız. Sürprizlər də öz yerində. Gök qübbəsi saat 17-dən sonra təmiz havada gəzənməyi, qonaq getməyi məsləhət görür.

ŞİR - Səhər saatları müəyyən qədər gərginliklə başlasa da, bu heç də qazanacağınız uğurlara siper çəkməyəcək. Odur ki, narahat olmayın və bəxtinizə inanın. Gecəni mütləq öz evinizdə keçirin.

QIZ - Bəri başdan əmin olun ki, gün ərzində heç bir qarşılaşma və ya uğursuzluqla rastlaşmayacaqsınız. Əksinə, ətrafınızda olanların əksəriyyəti sizə xoş ovqat bəxş edəcək.

TƏRƏZİ - Dünəndən mənfi enerjili Ayın bürcünüzdə qərar tutması ümumi əhvalınızda süstlük yaradacaq. Bu səbəbdən də qeyri-ənənəvi addımlar amaqdan çəkinin. Daha çox gözləmə mövqeyində durun.

ƏQRƏB - Böyük bir layihəni həyata keçirmək fikrindəsiniz. Amma nədən və necə başlamağı bilmirsiniz. Tərəddüd etməyin. Çünki indi "hakim bürc" sizsiniz və risk sizi müvəffəqiyyətə qovuşduracaq.

OXATAN - Bürcünüzdəki planetar mənərə bütün gedişatlarda xeyrinizi tənzimləyəcək. Xüsusilə saat 12-dən başlayaraq sizin uğurlu məqamlarınız başlayacaq. Bütün vəcib planlarınızı həyata keçirməyə çalışın.

OĞLAQ - Təxminən saat 15-ə qədər ümumi ovqatınız aşağı səviyyədə olacaq. Həmin ərəfədə neytral və təmkinli olun. Sonrakı müddətdə isə bir neçə sürprizlə rastlaşacaqsınız.

SUTÖKƏN - İxtiyarınızda olan bu təqvimdə səhhətinizlə bağlı problemlər, həmkarlarınızla mübahisələr, həmçinin işsizlik daxili sabitliyinizi poza bilər. Buna baxmayaraq, tədbirli olun.

BALİQLAR - Ailə-sevgi münasibətlərində, eləcə də fəaliyyət zəminində bəzi qalmağallar gözlənilir. Özünüzlə ələ alın. Tələsik qərar çıxarmayın. Lazım gəlsə, təcrübəli adamlarla məsləhətləşin.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Ninza kostyumu geyinib oğurluq etdi

Ninza kostyumu geyinən oğru Amerikanın Ankorik şəhərindəki komiksler dükanından oğurluq edib. Bu barədə lenta.ru saytı KTVA CBS telekanalına istinadən xəbər verib. Qarət şənbe gecəsi baş verib. Naməlum şəxs bağlı mağazaya girib, zalları ələk-vələk edib və piştaxtadakı oyuncaqlardan birini oğurlayaraq qaçıb. Mart ayında xəbər yayılmışdı ki, Yaponiyada turizmin inkişafı üçün altı hərbi-ninza kirayələyəcək. Onların səlahiyyətlərinə tibbi tədbirlər, akrobatik tryukları izləmək aid idi.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cü məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU
Lisensiya N: B 114
SAYI: 5.100

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.